

2302_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 2302 Bazar infranstrukturu

1 İnfrastrukturun öz mənşəyinə görə izahı vardır

- ☐ yeddi variant
- ☐ beş variantda
- ☐ iki variantda
- ☒ bir neçə variantda
- ☐ üç variantda

2 İnfrastrukturun yaranması aiddir

- ☐ sənayeyə
- ☐ maşınqayırmaya
- ☐ kənd təsərrüfatına
- ☒ tikintiyə
- ☐ enerji kompleksinə

3 İnfrastrukturun yaranması əlaqədardır

- ☐ sənaye ilə
- ☐ maşınqayırma ilə
- ☐ kənd təsərrüfatı ilə
- ☒ hərbi sahə ilə
- ☐ enerji kompleksi ilə

4 İnfrastruktur baxılır

- ☐ struktur kimi
- ☐ vahid kompleks kimi
- ☐ ümumi istifadədə olmayan sahə kompleksi kimi
- ☒ ümumi istifadədə olan sahə kompleksi kimi
- ☐ sahə kompleksi kimi

5 İnfrastruktur mühəndis-texniki işlərin məcmusunun kimi baxılır

- ☐ davamı
- ☐ tapşırığı
- ☐ qərarı
- ☒ qurğusu
- ☐ əsası

6 İnfrastruktur müəyyən ərazidə fasiləsizliyini təmin edir

- ☐ informasiyaların
- ☐ insanların
- ☐ nəqliyyatın
- ☒ yük axınlarının
- ☐ enerjinin

7 İqtisadiyyatın baza sahəsidir

- ☐ kənd təsərrüfatı
- ☐ energetika, nəqliyyat
- ☐ nəqliyyat, rabitə
- ☒ energetika, nəqliyyat, rabitə
- ☐ energetika, rabitə

8 Öz təbiətinə görə infrastruktur

- ☐ çoxmənalıdır
- ☐ hərdən birmənalıdır
- ☐ iki tərəfli olmayandır
- ☒ iki mənalıdır
- ☐ bir mənalıdır

9 İnfrastruktur

- ☐ müəyyən prosesi əks etdirir
- ☐ əmək prosesinin ayrılmaz hissəsini əks etdirir
- ☐ müəyyən prosesi əks etdirmir
- ☒ əmək prosesinin müəyyən hissəsini əks etdirir
- ☐ bəzən əmək prosesini əks etdirir

10 İnfrastruktur müəyyən əmək prosesini əks etdirir və

- ☐ dividendin azalmasına səbəb olur
- ☐ gəlirlərin artırılması hesabına dəyəri artırır
- ☐ bu sahəyə qoyulan kapitalın dəyərini artırır
- ☒ bu sahəyə qoyulan kapitalın dəyərini artırır
- ☐ dividendin alınmasını təmin edir

11 P.Rozenşteyn-Rodan infraqurktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda aid edir

- ☐ idman sahəsinə
- ☐ yüngül sənayeni
- ☐ kənd təsərrüfatını
- ☒ energetikanı
- ☐ kimya sənayesini

12 P.Rozenşteyn-Rodan infraqurktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda aid edir

- ☐ idman sahəsinə
- ☐ yüngül sənayeni
- ☐ kənd təsərrüfatını
- ☒ nəqliyyatı
- ☐ kimya sənayesini

13 P.Rozenşteyn-Rodan infraqurktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda aid edir

- ☒ rabitəni
- ☐ kimya sənayesini
- ☐ yüngül sənayeni
- ☐ kənd təsərrüfatını
- ☐ idman sahəsinə

14 «birbaşa məhsuldar kapitala» və «əlavə kapitala» ayırır

- ☐ F.Kotler
- ☐ Robertson
- ☐ P.Samuelson
- ☒ X.Zinger

☐ Xammer

15 qeyd etmişdir ki, dövlət infrastrukturda investisiyalara şüurlu surətdə gedir

- ☐ F.Kotler
- ☐ Robertson
- ☐ X.Zinger
- ☒ P.Samuelson
- ☐ Xammer

16 İctimai «yardımcı kapital»ın artırılması gəlirin az miqdarda artırılmasına

- ☐ ziddiyətli fikir yaradır
- ☐ bəzən imkan vermir
- ☐ imkan vermir
- ☒ imkan verir
- ☐ bəzən imkan verir

17 Xidmətlərin xüsusiyyəti əşyaların təbiətini

- ☐ birbaşa dəyişir
- ☐ tamamilə dəyişir
- ☐ dəyişir
- ☒ dəyişmir
- ☐ qismən dəyişir

18 Xidmətlərin xüsusiyyəti istehsal prosesinin həyata keçirilməsi üçün şəraiti.

- ☐ birbaşa təsir edir
- ☐ istehsal şəraitini dəyişir
- ☐ istehsal prosesini dəyişmir
- ☒ istehsal prosesini dəyişir
- ☐ istehsalı dəyişir

19 Xidmətlərin xüsusiyyəti insanların normal həyatı üçün şəraiti

- ☐ normal şəraitə təsiri məhduddur
- ☐ normal şərait yaradır

- ☐ normal şəraiti dəyişmir
- ☒ normal şəraiti dəyişir
- ☐ təsir etmir

20 Xidmət natural formada istehlak dəyərini

- ☐ istehlaka təsir edir
- ☐ tamamilə yaradır
- ☐ istehlak dəyəri yaradır
- ☒ istehlak dəyəri yaratmır
- ☐ istehlaka təsir etmir

21 Xidmətlər əşya formasında istehlak dəyərini

- ☐ istehlaka təsir edir
- ☐ tamamilə yaradır
- ☐ istehlak dəyəri yaradır
- ☒ istehlak dəyəri yaratmır
- ☐ istehlaka təsir etmir

22 Xidmət istehsal prosesində faydalı effekt

- ☐ istehlaka təsir edir
- ☐ effekt yaradılmasına imkan vermir
- ☐ effekt yaratmır
- ☒ faydalı effekt yaradır
- ☐ istehlaka təsir etmir

23 Xidmətin digər xüsusiyyəti

- ☐ üfüqi istiqamətlənir
- ☐ yuxarı istiqamətlənir
- ☐ əşyalara istiqamətlənmir
- ☒ əşyalara istiqamətlənir
- ☐ aşağı istiqamətlənir

24 Xidmətlərin digər xüsusiyyəti istiqamətlənir

- ☐ əşyalara
- ☐ yuxarıya
- ☐ müəyyən tələblərin ödənilməsinə
- ☒ müəyyən insanların tələblərinin ödənilməsinə
- ☐ aşağıya

25 Xidmətlərin xüsusiyyəti ondan ibarətdir ki, o yığma

- ☐ imkan yaradır
- ☐ yığım yaradır
- ☐ yığma imkan verir
- ☒ yığım yaradılmasına imkan vermir
- ☐ yığımı sürətləndirir

26 Xidmət yerinə yetirilən momentdə

- ☐ istehlak olunmur
- ☐ sərf olunur
- ☐ bəzən istehlak olunur
- ☐ müəyyən olunmur
- ☒ istehlak olunur

27 İnfrastruktura xidmət əlamətləri onun gəlirlik baxımından

- ☐ prosesi sürətləndirir
- ☐ xidmətə təsir edir
- ☐ gəlirin yaradılması mümkün deyil
- ☒ gəlir yaradır
- ☐ xidmətə təsir etmir

28 İnfrastruktur öz-özlüyündə xidmət obyektı olmadan

- ☐ xidmət prosesini sürətləndirir
- ☐ xidmət obyektı ola bilər
- ☐ xidmət obyektına təsir edir
- ☒ xidmət obyektı ola bilməz
- ☐ xidmət obyektına təsir etmir

29 İnfrastruktura xidmət obyektləri istehsal fəaliyyətinə

- ☐ bazar obyektidir
- ☐ sosial sahədir
- ☐ istehsal fəaliyyəti deyil
- ☒ istehsal fəaliyyətidir
- ☐ qeyri-sosial sahədir

30 İnfrastruktura xidmət obyektinə sosial fəaliyyət

- ☐ qeyri-istehsal fəaliyyətidir
- ☐ sosial fəaliyyət deyil
- ☐ aid deyil
- ☒ aiddir
- ☐ istehsal fəaliyyətidir

31 İnfrastruktura xidmət obyektinə institutsional fəaliyyət

- ☐ aid deyil
- ☐ istehsal fəaliyyətidir
- ☐ sosial fəaliyyət deyil
- ☒ aiddir
- ☐ qeyri-istehsal fəaliyyətidir

32 İnfrastrukturla onun xidmət obyektinə səbəb-nəticə əlaqələri

- ☐ xidmət obyektidir
- ☐ bəzən ola bilər
- ☐ mümkündür
- ☒ həmişə mümkündür
- ☐ xidmət obyekti deyil

33 Funksional baxımdan istehsal infrastrukturu

- ☐ satışı əks etdirir
- ☐ real prosesi özündə əks etdirmir
- ☐ mal yeridilişi prosesini özündə əks etdirir
- ☒ mal yeridilişində real prosesi özündə əks etdirir

☐ mal yeridilişinin ayrı-ayrı anlarını özündə əks etdirir

34 İstehsal infrastrukturunu enerjini

- ☐ qəbul edir
- ☐ qismən ötürür
- ☐ ötürmür
- ☒ ötürür
- ☐ bəzən ötürür

35 İstehsal infrastrukturunu informasiyanı

- ☐ mümkün deyil
- ☐ qəbul edir
- ☐ qəbul etmir
- ☒ ötürür
- ☐ bəzən qəbul edir

36 Hər bir iqtisadi model infrastrukturun xüsusi modelinə

- ☐ cavab verir
- ☐ qismən uyğun gəlir
- ☐ cavab vermir
- ☒ uyğun gəlir
- ☐ bəzən uyğun gəlir

37 Bazar infrastrukturunu anlayışı özündə elementi birləşdirir

- ☐ beş
- ☐ üç
- ☐ iki
- ☒ çoxlu
- ☐ dörd

38 İnfrastruktur təsnifatına malikdirmi?

- ☐ kapitalizmdə
- ☐ şərti olaraq

- ☐ müəyyən iqtisadi şəraitdə
- ☒ bəli
- ☐ bütün dövrlərdə

39 İnfrastruktur funksiyalara malikdirmi?

- ☐ şərti olaraq
- ☒ bəli
- ☐ şərti olaraq
- ☐ bəzən
- ☐ müəyyən iqtisadi şəraitdə

40 Bazar sisteminin fəaliyyət göstərməsi üçün şərtlər olması tələb edilir:

- ☐ qiymətli kağızlar
- ☐ xidmətlər
- ☐ kredit
- ☒ mallar
- ☐ pul

41 İqtisadiyyatın illik artım tempi % olmalıdır

- ☐ 20.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 5.0
- ☐ 15.0

42 Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnalları

- ☐ ötürür
- ☐ verir
- ☐ qoruyur
- ☒ bacarıqla tutur
- ☐ tuta bilmir

43 Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnallara reaksiya verir

- ☐ ciddi
- ☒ eyni
- ☐ fərqli
- ☐ rəisin baxışına uyğun
- ☐ imkan daxilində

44 İnfrastrukturun inkişafı üçün əsas maliyyə mənbəyi mövcuddur

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

45 İnfrastrukturun maliyyə mənbələrindən biri kimi beynəlxalq təşkilatlar ...

- ☐ müəyyən şəraitdə mümkündür
- ☐ demək olar ki, iştirak etmir
- ☐ iştirakı qadağandır
- ☒ iştirak edir
- ☐ beynəlxalq qurumlar qəbul etmir

46 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi beynəlxalq kommersiya bankları

- ☐ iştirakı tənzimlənmir
- ☐ demək olar ki, iştirakı qadağandır
- ☐ regional qurumlarda mümkündür
- ☒ iştirak edir
- ☐ iştirakı beynəlxalq qanunla tənzimlənir

47 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi səhmdar kapital bazarları

- ☐ bəzən iştirak edir
- ☐ demək olar ki, iştirak etmir
- ☐ iştirak etmir
- ☒ iştirak edir
- ☐ qismən iştirak edir

48 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi istiqraz bazarları ...

- ☐ iştirak etmir
- ☐ zəruri hallarda iştirak edir
- ☐ iştirakı yolverilməzdir
- ☒ iştirak edir
- ☐ demək olar ki, iştirak etmir

49 İnfrastrukturun məzmununa iqtisad elmində baxış mövcuddur

- ☐ dörd yanaşma
- ☐ iki yanaşma
- ☐ vahid
- ☒ bir neçə
- ☐ üç yanaşma

50 İnfrastrukturun tərkibinə iqtisad elmində baxış mövcuddur

- ☐ dörd yanaşma
- ☐ iki yanaşma
- ☐ vahid
- ☒ bir neçə
- ☐ üç yanaşma

51 İnfrastrukturun əsas funksiyasına iqtisad elmində baxış mövcuddur

- ☐ dörd yanaşma
- ☐ iki yanaşma
- ☐ vahid
- ☒ bir neçə
- ☐ üç yanaşma

52 Müəyyən ərazidə insanların bu və ya digər fəaliyyət növünü təmin etmək...

- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☐ sosioloqun öhdəliyidir
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ sotsiuma aiddir

☐ ictimai funksiyaya aiddir

53 Sənaye müəssisələri üçün iş şəraitinin yaradılması

- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☐ ictimai funksiyaya aiddir
- ☐ sotsiuma aiddir
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ sosioloqun öhdəliyidir

54 Regionun kənd-təsərrüfatı müəssisələri üçün iş şəraitinin yaradılması

- ☐ sosioloqun öhdəliyidir
- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☐ ictimai funksiyaya aiddir
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ sotsiuma aiddir

55 Bütün ictimai kapitalın fəaliyyəti üçün ümumi şəraitin hazırlanması

- ☐ sotsiuma aiddir
- ☐ ictimai funksiyaya aiddir
- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ sosioloqun öhdəliyidir

56 Maddi istehsalın fəaliyyəti üçün şəraitin formalaşdırılması

- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☐ ictimai funksiyaya aiddir
- ☐ sotsiuma aiddir
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ sosioloqun öhdəliyidir

57 İstehlak şəraitinin formalaşdırılması

- ☐ sotsiuma aiddir
- ☐ sosioloqun öhdəliyidir

- ☐ infrastrukturun funksiyasına aid deyil
- ☒ infrastrukturun funksiyasına aiddir
- ☐ ictimai funksiyaya aiddir

58 İnfrastrukturun elementləri kənardan məcburi yaradılmışdır

- ☐ dolayı
- ☐ düşünülmədən
- ☐ şüurlu olaraq
- ☒ təcrübə olmadan
- ☐ birbaşa

59 İnfrastrukturun elementləri kənardan məcburi yaradılmışdır və işgüzar münasibətlərin özü onu tələb edir

- ☐ dolayı
- ☐ düşünülmədən
- ☐ şüurlu olaraq
- ☒ təcrübə olmadan
- ☐ birbaşa

60 Cəmiyyətin istehsal gücünün inkişafı infrastrukturun yaranmasına

- ☐ bəzən kömək edir
- ☐ mane olur
- ☐ kömək etmir
- ☒ şərait yaradır
- ☐ qismən şərait yaradır

61 İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək

- ☐ məhsulu bölüşdürür
- ☐ məhsul yaratmır
- ☐ məhsul yaradır
- ☒ son məhsul yaratmır
- ☐ bəzən məhsul yaradır

62 İnfrastruktura aid olan altsahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək

- ☐ məhsulu bölüşdürür
- ☐ məhsul yaratmır
- ☐ məhsul yaradır
- ☒ son məhsul yaratmır
- ☐ bəzən məhsul yaradır

63 İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında dolayısı ilə iştirak edərək

- ☐ məhsul yaradır
- ☐ məhsul yaratmır
- ☐ məhsulu bölüşdürür
- ☒ son məhsul yaratmır
- ☐ bəzən məhsul yaradır

64 İnfrastruktura aid olan altsahələr ictimai istehsalın yaradılmasında dolayısı ilə iştirak edərək

- ☐ məhsulu bölüşdürür
- ☐ məhsul yaratmır
- ☐ bəzən məhsul yaradır
- ☒ son məhsul yaratmır
- ☐ məsul yaradır

65 İnfrastrukturun təkmilləşdirilməsi

- ☐ təsirsizdir
- ☐ iqtisadi inkişafa mənfi təsir edir
- ☐ iqtisadiyyata səmərəli təsir etmir
- ☒ iqtisadiyyata müsbət təsir göstərir
- ☐ təsiri hiss olunmur

66 Firmanın inkişafı yalnız istehsal fəaliyyəti ilə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir.

- ☐ oliqapoliyada
- ☐ mərkəzləşdirilmiş iqtisadiyyatda
- ☐ monopoliya şəraitində
- ☒ konkret mübarizədə
- ☐ planlı iqtisadiyyatda

67 Firmanın inkişafı yalnız operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir.

- ☐ monopoliya şəraitində
- ☐ planlı iqtisadiyyatda
- ☐ oliqapoliyada
- ☒ konkret mübarizədə
- ☐ mərkəzləşdirilmiş iqtisadiyyatda

68 Firmanın inkişafı yalnız istehsal və operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir

- ☐ planlı iqtisadiyyatda
- ☐ mərkəzləşdirilmiş iqtisadiyyatda
- ☐ oliqapoliyada
- ☒ konkret mübarizədə
- ☐ monopoliya şəraitində

69 İstənilən strukturun əlamətləri olması ilə bağlıdır

- ☐ elementlərin məcmusu ilə
- ☐ möhkəm əlaqənin olması ilə
- ☐ elementlərin konkretliyi
- ☒ onun elementləri arasında sıx əlaqənin
- ☐ elementlərin dolğun olması ilə

70 Strukturların elementləri arasında sıx əlaqə, istənilən strukturun əlamətlərinə

- ☐ təsirsizdir
- ☐ struktura təsir etmir
- ☐ struktur əlaməti deyil
- ☒ struktur əlamətidir
- ☐ struktura təsir edir

71 Struktur elementləri arasında əlaqənin möhkəmliyi istənilən strukturun əlamətlərinə

- ☐ struktur əlaməti deyil
- ☐ struktura təsir edir
- ☐ təsirsizdir

- ☒ struktur əlamətidir
- ☐ struktura təsir etmir

72 Struktur elementlərinin təmliyi istənilən strukturun əlamətlərinə

- ☐ struktura təsir etmir
- ☐ təsirsizdir
- ☐ struktura təsir edir
- ☒ struktur əlamətidir
- ☐ struktur əlaməti deyil

73 Struktur elementlərinin məcmusu istənilən strukturun əlamətlərinə

- ☐ struktura təsir etmir
- ☐ təsirsizdir
- ☐ struktur əlaməti deyil
- ☒ struktur əlamətidir
- ☐ struktura təsir edir

74 Bütün bazarların məcmusu müxtəlif kriteriyalarla və ayrı-ayrı elementlərlə yaradır

- ☐ tranzit ticarəti
- ☐ pərakəndə ticarəti
- ☐ topdan ticarəti
- ☒ bazarları
- ☐ dövlət ticarətini

75 Bazar strukturu seçilmiş kriteriyalardan

- ☐ determinant deyil
- ☐ determinantdır
- ☐ kriteriyalardan asılı deyil
- ☒ kriteriyalardan asılıdır
- ☐ təsirsizdir

76 Bazar strukturunun obyektinə aiddir:

- ☐ informasiya bazarı

- ☐ istehsal bazarı
- ☐ nəqliyyat
- ☒ istehlak bazarı
- ☐ pul bazarı

77 Bazar strukturunun obyektinə aiddir:

- ☒ innovasiyalar bazarı
- ☐ pul bazarı
- ☐ əmlak bazarı
- ☐ dəmir yolu
- ☐ qiymətli kağızlar bazarı

78 Subyektlər üzrə bazarlar fərqlənir:

- ☐ vasitəçilər
- ☐ satıcılar
- ☐ qeyri-dövlət müəssisələri
- ☒ istehlakçılar
- ☐ dövlət müəssisələri

79 İctimai əmək bölgüsünə görə bazarlar fərqləndirilir:

- ☐ dünya
- ☐ regional
- ☐ neynəlxalq
- ☒ yerli
- ☐ mili

80 Rəqabətin məhdudluq dərəcəsinə görə bazarlar bölünür:

- ☐ qarışıq
- ☐ inhisarçı
- ☐ monopolik
- ☒ sərbəst
- ☐ oliqapolik

81 Fəaliyyətdə olan qanunvericiliyə görə bazarlardır:

- ☐ «boz»
- ☐ qeyri-leqal
- ☐ mütəşəkkil
- ☒ leqal
- ☐ «qara»

82 Bazar mübadilənin təşkilinə görə bölünür:

- ☐ idxal
- ☐ pərakəndə
- ☐ qeyri-mütəşəkkil
- ☒ topdan
- ☐ ixrac

83 Malların çeşidinə görə bazarlar bölünür:

- ☐ qarışıq mallar bazarı
- ☐ dolğun
- ☐ qapalı
- ☒ geniş çeşiddə mallar bazarı
- ☐ dar çeşiddə mallar bazarı

84 Birja müasir bazar infrastrukturunun əsas elementi

- ☐ qeyri-sosial infrastrukturudur
- ☐ əks əlaqə mövcuddur
- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☒ bazar infrastrukturudur
- ☐ sosial infrastrukturudur

85 Hərracları müasir bazar infrastrukturunun əsas elementi

- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☐ sosial infrastrukturudur
- ☐ qeyri-sosial infrastrukturudur
- ☒ bazar infrastrukturudur
- ☐ əks əlaqə mövcuddur

86 Kredit sistemi müasir bazar infrastrukturunun əsas elementi

- ☐ əks əlaqə mövcuddur
- ☐ qeyri-sosial infrastrukturudur
- ☐ sosial infrastrukturudur
- ☒ bazar infrastrukturudur
- ☐ bazar infrastrukturunu hesab edilmir

87 Kommersiya bankları müasir bazar infrastrukturunun əsas elementi

- ☐ sosial infrastrukturudur
- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☐ əks əlaqə mövcuddur
- ☒ bazar infrastrukturudur
- ☐ qeyri-sosial infrastrukturudur

88 Vergi sistemi müasir bazar infrastrukturunun əsas elementi

- ☐ sosial infrastrukturudur
- ☐ qeyri-sosial infrastrukturudur
- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☒ bazar infrastrukturudur
- ☐ əks əlaqə mövcuddur

89 Gömrük sistemi müasir bazar infrastrukturunun əsas elementi

- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☐ qeyri-sosial infrastrukturudur
- ☐ əks əlaqə mövcuddur
- ☒ bazar infrastrukturudur
- ☐ sosial infrastrukturudur

90 Auditor şirkətləri müasir bazar infrastrukturunun əsas elementi

- ☐ bazar infrastrukturunu hesab edilmir
- ☐ qeyri-sosial infrastrukturudur
- ☐ əks əlaqə mövcuddur
- ☐ sosial infrastrukturudur

☒ bazar infrastrukturudur

91 Bazar infrastrukturunu altsistemlərindən biridir:

- ☐ metodologiyanın
- ☐ konsepsiyaların
- ☐ cari proqramların
- ☒ regional iqtisadiyyatın
- ☐ planlaşdırmanın

92 Topdan ticarət xarakterizə edir

- ☐ obyektləri
- ☐ malların çeşidini
- ☐ bolluğun səviyyəsini
- ☒ bazar mübadiləsinin təşkilini
- ☐ subyektləri

93 Pərakəndə ticarət xarakterizə edir

- ☐ bolluğun səviyyəsini
- ☐ malların çeşidini
- ☐ obyektləri
- ☒ bazar mübadiləsinin təşkilini
- ☐ subyektləri

94 İxrac bazarı xarakterizə edir

- ☐ malların çeşidini
- ☐ obyektləri
- ☐ subyektləri
- ☒ bazar mübadiləsinin təşkilini
- ☐ bolluğun səviyyəsini

95 İdxal bazarı xarakterizə edir

- ☐ obyektləri
- ☒ bazar mübadiləsinin təşkilini

- ☐ subyektləri
- ☐ malların çeşidini
- ☐ bolluğun səviyyəsini

96 Defisit bazarı xarakterizə edir

- ☐ obyektləri
- ☐ subyektləri
- ☐ malların çeşidini
- ☒ bazar mübadiləsinin təşkilini
- ☐ bolluğun səviyyəsini

97 Tarazlaşdırılmış bazar xarakterizə edir

- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ malların çeşidinin uçotunu
- ☐ obyektləri
- ☒ doyurulmuş səviyyəsi
- ☐ subyektləri

98 Bol bazar xarakterizə edir

- ☐ obyektləri
- ☐ subyektləri
- ☐ malların çeşidinin uçotunu
- ☒ doyurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini

99 Qapalı bazar xarakterizə edir

- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ obyektləri
- ☐ doyurulma səviyyəsini
- ☒ malların çeşidinin uçotunu
- ☐ subyektləri

100 Doyurulmuş bazar xarakterizə edir

- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ doydurulma səviyyəsini
- ☐ obyektləri
- ☒ malların çeşidinin uçotunu
- ☐ subyektləri

101 Geniş çeşidli mallar bazarı xarakterizə edir

- ☐ obyektləri
- ☐ doydurulma səviyyəsini
- ☐ subyektləri
- ☒ malların çeşidinin uçotunu
- ☐ bazar mübadiləsinin təşkilini

102 Qarışıq bazar xarakterizə edir

- ☐ obyektləri
- ☐ doydurulma səviyyəsini
- ☐ subyektləri
- ☒ malların çeşidinin uçotunu
- ☐ bazar mübadiləsinin təşkilini

103 Leqal bazarlar xarakterizə edir

- ☐ obyektlərlə
- ☐ doydurulma səviyyəsini
- ☐ subyektlərlə
- ☒ fəaliyyətdə olan qanunvericiliklə
- ☐ bazar mübadiləsinin təşkilini

104 Qeyri-leqal bazarlar xarakterizə edir

- ☐ doydurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ obyektlərlə
- ☒ fəaliyyətdə olan qanunvericiliklə
- ☐ subyektlərlə

105 «Qara» bazarlar xarakterizə edir

- ☐ obyektlərlə
- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ doyurulma səviyyəsini
- ☒ fəaliyyətdə olan qanunvericiliklə
- ☐ subyektlərlə

106 «Boz» bazarlar xarakterizə edir

- ☐ doyurulma səviyyəsini
- ☐ obyektlərlə
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ fəaliyyətdə olan qanunvericiliklə
- ☐ subyektlərlə

107 Yerli bazarlar xarakterizə edir

- ☐ obyektlərlə
- ☐ doyurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ ictimai əmək bölgüsündə olan fərqlə
- ☐ subyektlərlə

108 Yerli bazarlar xarakterizə edir

- ☒ ictimai əmək bölgüsündə olan fərqlə
- ☐ obyektlərlə
- ☐ doyurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ subyektlərlə

109 Regional bazarlar xarakterizə edir

- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ doyurulma səviyyəsini
- ☐ obyektləri
- ☒ ictimai əmək bölgüsündə olan fərqi

☐ subyektlərlə

110 Milli bazarlar xarakterizə edir

- ☐ obyektlərlə
- ☐ doydurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ ictimai əmək bölgüsündə olan fərqlə
- ☐ subyektlərlə

111 Dünya bazarları xarakterizə edir

- ☐ doydurulma səviyyəsini
- ☐ obyektlərlə
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ ictimai əmək bölgüsündə olan fərqlə
- ☐ subyektlərlə

112 Alıcı bazarı xarakterizə edir

- ☐ bazar tutumunu
- ☐ doydurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ subyektlər üzrə fərqi
- ☐ ictimai əmək bölgüsündə olan fərqlə

113 Satıcı bazarı xarakterizə edir

- ☐ bazar mübadiləsinin təşkilini
- ☐ doydurulma səviyyəsini
- ☐ bazar tutumunu
- ☒ subyektlər üzrə fərqi
- ☐ ictimai əmək bölgüsündə olan fərqlə

114 Dövlət müəssisələri bazarı xarakterizə edir

- ☐ doydurulma səviyyəsini
- ☐ bazar tutumunu

- ☐ ictimai əmək bölgüsündə olan fərqlə
- ☒ subyektlər üzrə fərqi
- ☐ bazar mübadiləsinin təşkilini

115 Vasitəçilər bazarı xarakterizə edir

- ☐ bazar tutumunu
- ☐ doydurulma səviyyəsini
- ☐ bazar mübadiləsinin təşkilini
- ☒ ictimai əmək bölgüsündə olan fərqlə
- ☐ subyektlər üzrə fərqi

116 Funksional baxımdan fərqləndirilir:

- ☐ xarici-iqtisadi infrastruktur
- ☐ maliyyə-kredit infrastruktur
- ☐ mal-vasitəçi infrastruktur
- ☒ bütün cavablar doğrudur
- ☐ hüquqi-iqtisadi infrastruktur

117 Mal-vasitəçi infrastruktur müəyyən edilir:

- ☐ subyektlərə görə
- ☐ çeşid uçotuna görə
- ☐ doydurulma səviyyəsinə görə
- ☒ funksional əlamətlərinə görə
- ☐ obyektlərə görə

118 Maliyyə-kredit infrastruktur müəyyən edilir:

- ☐ doydurulma səviyyəsinə görə
- ☐ çeşid uçotuna görə
- ☐ obyektlərə görə
- ☒ funksional əlamətlərinə görə
- ☐ subyektlərə görə

119 İqtisadi-hüquqi infrastruktur müəyyən edilir:

- ☐ subyektlərə görə
- ☐ obyektlərə görə
- ☐ çeşid uçotuna görə
- ☒ funksional əlamətlərinə görə
- ☐ doydurulma səviyyəsinə görə

120 Xarici-iqtisadi infrastruktur müəyyən edilir:

- ☐ çeşid uçotuna görə
- ☐ subyektlərə görə
- ☐ doydurulma səviyyəsinə görə
- ☒ funksional əlamətlərinə görə
- ☐ obyektlərə görə

121 Emissiya ən mühüm təsərrüfatçılıq metodlarından biri hesab etmək olarmı?

- ☐ olmaz
- ☐ təsirsizdir
- ☐ bəzən olar
- ☐ müəyyən şərtlə olar
- ☒ bəli ola bilər

122 Qiymətli kağızların və pulun emissiyasında təşəbbüskar kimi təsərrüfat agentləri olaraq çıxış edir.

- ☐ cober
- ☐ diler
- ☐ klerk
- ☒ emitent
- ☐ makler

123 Qiymətli kağızların emissiyası halda mümkündür.

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

124 Mülkiyyət kriteriyalarına görə müəssisənin formasının dəyişdirilməsi məqsədi ilə qiymətli kağızların emissiyası

- ☐ müdafiə edilmir
- ☐ aparılmır
- ☐ müdafiə edilir
- ☒ aparılır
- ☐ planlaşdırılmır

125 Yeni müəssisənin yaradılması məqsədi ilə qiymətli kağızların emissiyası...

- ☐ müdafiə edilmir
- ☐ aparılmır
- ☐ müdafiə edilir
- ☒ aparılır
- ☐ planlaşdırılmır

126 Pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə qiymətli kağızların emissiyası...

- ☐ müdafiə edilmir
- ☐ müdafiə edilir
- ☐ aparılmır
- ☒ aparılır
- ☐ planlaşdırılmır

127 Səhmlər üzrə gəlirlərin reallaşdırılması

- ☐ ziddiyətlidir
- ☐ qismən mümkündür
- ☐ mümkündür
- ☒ mümkün deyil
- ☐ şərti mümkündür

128 İstiqrazlar üzrə gəlirlərin reallaşdırılması

- ☐ mümkün deyil
- ☐ qismən mümkündür
- ☐ ziddiyətlidir
- ☒ mümkündür

☐ şərti mümkündür

129 İstiqrazlar üzrə gəlirin verilməsi müəssisənin təsərrüfat nəticələrində ...

- ☐ ziddiyətlidir
- ☐ qismən mümkündür
- ☐ şərti mümkündür
- ☒ mümkün deyil
- ☐ mümkündür

130 Səhmlərin bütün sahibləri adlanır

- ☐ bərcu
- ☐ broker
- ☐ kreditor
- ☒ investor
- ☐ makler

131 İstiqraz sahibləri səhmdar cəmiyyətlərin

- ☐ bərcusudur
- ☐ tərəfdaşıdır
- ☐ əməkdaşıdır
- ☒ kreditorudur
- ☐ rəqibidir

132 Səhm sahibləridir:

- ☐ təsisçilər
- ☐ yalnız xarici alıcılar
- ☐ yalnız daxili təsisçilər
- ☒ daxili təsisçilər və xarici alıcılar
- ☐ səhmdar cəmiyyətin işçiləri

133 Səhm imkan verir ki, onun sahibi öz payını əldə etsin

- ☐ kuponlardan
- ☐ ailə büdcəsindən

- ☐ təşkilatın kapitalından
- ☒ müəssisənin ümumi kapitalından
- ☐ təşkilatın işçisi kimi paydan

134 Səhm sahibi iddia edir

- ☐ gəlirin 30 %-ni
- ☒ müəssisənin gəlirinin müəyyən hissəsini
- ☐ gəlirin 40 %-ni
- ☐ gəlirin 70 %-ni
- ☐ müəssisənin gəlirinin yarısını

135 İstiqraz özündə əks etdirir:

- ☐ borc kapitalını
- ☒ kredit şəhadətnaməsini
- ☐ alıcı borcunun sertifikatını
- ☐ qeyri-kredit şəhadətnaməsini
- ☐ şəxsiyyətin təsdiqini

136 İstiqraz sahibi

- ☐ təsisçidir
- ☐ emitentin kreditoru deyil
- ☐ kreditor deyil
- ☒ emitentin kreditorudur
- ☐ sponsordur

137 İstiqrazın sahibi

- ☐ kreditor deyil
- ☐ emitentin kreditoru deyil
- ☐ təsisçidir
- ☒ istiqrazı buraxan agentin kreditorudur
- ☐ sponsordur

138 Qiymətli kağızların emissiyası ciddi qanunvericilik qaydalarının olmasını...

- ☐ ziddiyətlidir
- ☐ bəzən tələb edir
- ☐ tələb etmir
- ☒ tələb edir
- ☐ qismən tələb edir

139 Qiymətli kağızların emissiyası ciddi qanunvericilik nəzarətinin olmasını

- ☐ ziddiyətlidir
- ☐ bəzən tələb edir
- ☐ qismən tələb edir
- ☒ tələb edir
- ☐ tələb etmir

140 Emissiya pul resurslarının effektiv metodudur.

- ☐ kvotasının
- ☐ inflyasiyasının
- ☐ deformasiyasının
- ☒ səfərbər edilməsinin
- ☐ hesablanması

141 Möhtəkir məqsədlərdə emissiya mexanizmindən istifadə

- ☐ ziddiyətlidir
- ☐ qismən mümkündür
- ☐ mümkün deyil
- ☒ mümkündür
- ☐ bəzən mümkündür

142 Səhmdar cəmiyyəti adlı səhmlərin buraxılmasını

- ☐ həyata keçirə bilməz
- ☐ qismən həyata keçirə bilər
- ☐ mümkün deyil
- ☒ həyata keçirə bilər
- ☐ bəzən həyata keçirə bilər

143 Səhmdar cəmiyyəti təqdim edilən səhmlərin buraxılmasını

- ☐ mümkün deyil
- ☐ qismən həyata keçirə bilər
- ☐ həyata keçirə bilməz
- ☒ həyata keçirə bilər
- ☐ bəzən həyata keçirə bilər

144 Səhmdar cəmiyyəti buraxa bilər

- ☐ adsız səhmlər
- ☐ yalnız təqdim edilən səhmləri
- ☐ yalnız adlı səhmləri
- ☒ adlı səhmləri və təqdim edilən səhmləri
- ☐ icazəli adlı səhmləri

145 Adlı səhmlərin sahibləri xüsusi reyestrə

- ☐ ziddiyətlidir
- ☐ seçmə yolla qeyd edilir
- ☐ qeyd edilmir
- ☒ qeyd edilir
- ☐ bəzən qeyd edilir

146 Səhm alarkən onun sahibi əldə edir

- ☐ beş sertifikat
- ☐ iki sertifikat
- ☐ hər bir səhmə sertifikat
- ☒ bütün səhmlərə bir sertifikat
- ☐ üç sertifikat

147 Səhm sahibi tam ödəmə vaxtı əldə edir

- ☐ hər bir səhmə sertifikat
- ☐ üç sertifikat
- ☒ bütün səhmlərə bir sertifikat
- ☐ beş sertifikat

☐ iki sertifikat

148 Satılarkən sertifikatın əks tərəfində qeyd olunan imzanın ötürülməsidir:

- ☐ əqd
- ☐ satış
- ☐ tratta
- ☒ indossament
- ☐ alış

149 Təqdim olunan səhm

- ☐ alıcılarda qeyd olunur
- ☐ iştirakçılarda qeyd olunur
- ☐ şirkətdə qeyd olunur
- ☒ şirkətdə qeyd olunmur
- ☐ satıcılarda qeyd olunur

150 Təqdim olunan səhm

- ☐ alıcılarda qeyd olunur
- ☐ iştirakçılarda qeyd olunur
- ☐ satıcılarda qeyd olunur
- ☒ bir mülkiyyətçidən digər mülkiyyətçiyə sərbəst ötürülür
- ☐ şirkətdə qeyd olunur

151 Adi səhmlər almaq hüququ verir

- ☐ gəlirin 40%-ni
- ☐ gəlirin 50%-ni
- ☐ real gəliri
- ☒ üzən gəliri
- ☐ gəlirin 10%-ni

152 Sahibinə üzən gəlir verir

- ☐ adsız səhm
- ☐ imtiyazlı səhmlər

- ☐ bütün səhmlər
- ☒ adi səhmlər
- ☐ istiqrazlar

153 Adi səhmlər üzrə dividend

- ☐ tam təminatı olur
- ☐ bəzən təminatı olur
- ☐ təminatı olur
- ☒ təminatı olmur
- ☐ qismən təminatı olur

154 Adi səhmlərə nisbətən fəaliyyət göstərir

- ☐ gecikdirilən prinsip
- ☐ aid olmayan prinsiplər
- ☐ kifayət qədər prinsiplər
- ☒ qalıq məbləği prinsipi
- ☐ sürətləndirmə prinsipi

155 «A» seriyası ilə adi səhmlərin buraxılması

- ☐ səhm buraxılışı qadağandır
- ☐ sifariş olduqda buraxılır
- ☐ səhm buraxılmır
- ☒ səhm buraxılır
- ☐ sifariş olmadıqda buraxılır

156 «B» seriyası ilə adi səhmlərin buraxılması

- ☐ sifariş olduqda buraxılır
- ☐ səhm buraxılışı qadağandır
- ☐ sifariş olmadıqda buraxılır
- ☒ səhm buraxılır
- ☐ səhm buraxılmır

157 Qiymətli kağızların onun nominalını müəyyən edir.

- ☐ adı
- ☐ soyadı
- ☐ göstəricisi
- ☒ dəyəri
- ☐ nömrəsi

158 nizamnamə kapitalının nominalını göstərir

- ☐ ad
- ☐ soyadı
- ☐ ölçü
- ☒ pay
- ☐ başlıq

159 Səhmlərin digər növdə qiymətləri bəzən nominalla

- ☐ nominalsızdır
- ☐ təsadüf hallarda mövcuddur
- ☐ nominalla olmur
- ☒ nominalla olur
- ☐ müvəqqəti mövcuddur

160 Emissiya qiyməti –

- ☐ nominalla olmur
- ☐ təsadüf hallarda mövcuddur
- ☐ nominalsızdır
- ☒ nominalla olur
- ☐ müvəqqəti mövcuddur

161 Balans qiyməti –

- ☐ mövcud deyil
- ☐ təsadüf hallarda mövcuddur
- ☐ ziddiyətlidir
- ☒ mövcuddur
- ☐ müvəqqəti mövcuddur

162 Səhmdar cəmiyyəti səhmlərin ləğvetmə qiymətini müəyyən edə bilər

- ☐ qismən
- ☐ təsis anında
- ☐ ləğvetmə anında
- ☒ yalnız ləğvetmə anında
- ☐ bəzən təsis anında

163 Bazar qiyməti amillərdən asılıdır:

- ☐ pul vəsaitlərinin tərkibindən
- ☐ dividendin gəlirinin artmasından
- ☐ istehlakçılardan
- ☒ bazarın konyukturundan
- ☐ dividendin dinamikasından

164 Bazarın konyuktur amillərinin bazar qiymətlərinə təsiri

- ☐ bazar qiymətidir
- ☐ ola bilər
- ☐ təsir etmir
- ☒ təsir edir
- ☐ qismən mümkündür

165 Bazar qiymətinə dividendin gəlirinin artım amillərinin təsiri

- ☐ təsir etmir
- ☐ ola bilər
- ☐ bazar qiymətidir
- ☒ təsir edir
- ☐ qismən mümkündür

166 Bazar qiymətinə dividendin dinamikasının təsir amilləri

- ☐ bazar qiymətidir
- ☐ təsir etmir
- ☐ qismən mümkündür
- ☒ təsir edir

☐ ola bilər

167 Pul vəsaitlərinin tərkibinin bazar qiymətlərinə təsir amilləri

- ☐ ola bilər
- ☐ bazar qiymətidir
- ☐ qismən mümkündür
- ☒ təsir edir
- ☐ təsir etmir

168 İmtiyazlı səhmlər sahiblərinə ilk növbədə almağa imkan verir

- ☐ məşin
- ☐ qəbz
- ☐ çek
- ☒ dividend
- ☐ mənzil

169 İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur:

- ☐ günlük
- ☐ aylıq faizlə
- ☐ illik
- ☒ nominala nisbətən faizlə
- ☐ ümumi həcmə nisbətən faizlə

170 İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur:

- ☐ günlük
- ☐ aylıq faizlə
- ☐ həcmə nisbətən faizlə
- ☒ pul ifadəsində
- ☐ illik

171 Əmək kollektivinin səhmləri prosesi nəticəsində buraxılır

- ☐ ləğvetmə
- ☐ satış

- ☐ istehsal
- ☒ özəlləşdirmə
- ☐ təchizat

172 Müəssisənin səhmləri prosesi nəticəsində buraxılır

- ☒ özəlləşdirmə
- ☐ istehsal
- ☐ satış
- ☐ ləğvetmə
- ☐ təchizat

173 Əmək kollektivinin səhmləri paylanır:

- ☐ açıq bazarda
- ☐ brokerlərin vasitəsi ilə
- ☐ açıq abunə yolu ilə
- ☒ qapalı abunə yolu ilə
- ☐ təchizatçılarla

174 Müəssisənin səhmləri paylanır:

- ☐ açıq abunə yolu ilə
- ☐ təchizatçılarla
- ☐ açıq bazarda
- ☒ qapalı abunə yolu ilə
- ☐ brokerlərin vasitəsi ilə

175 Müəssisənin profilini dəyişməmək məqsədi ilə qızıl səhmlər

- ☐ mövcud deyil
- ☐ satılır
- ☐ buraxılmır
- ☒ buraxılır
- ☐ qismən buraxılır

176 Qızıl səhmlər veto qoymaq hüququ

- ☐ yolverilməzdir
- ☐ alır
- ☐ vermir
- ☒ verir
- ☐ müvəqqəti vermir

177 Qızıl səhmlər il müddətinə veto qoymaq hüququ verir

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 7.0

178 Fəaliyyətdə olan qiymətli kağızları, səhmdar cəmiyyətinin səhmlərinin emissiyası prosesində qiymətli kağızlar müşayiət edir.

- ☐ çekləri
- ☐ opsiyon
- ☐ sertifikat
- ☒ opsiyon varrantları
- ☐ fyuçerslər

179 Fəaliyyətdə olan qiymətli kağızların səhmdar cəmiyyəti səhmlərinin emissiyasında qiymətli kağızların yerləşdirilməsində müşayiət edir.

- ☐ sertifikat
- ☐ fyuçerslər
- ☐ çekləri
- ☒ opsiyon varrantları
- ☐ opsiyon

180 Opsion varrantları yeni səhmlərin alınması və ya ondan imtina edilməsi hüququnu ...

- ☐ yolverilməzdir
- ☐ alır
- ☐ vermir
- ☒ verir
- ☐ müvəqqəti vermir

181 Option varrantları yeni səhmlərin alınması hüququnu

- ☐ vermir
- ☐ alır
- ☐ yolverilməzdir
- ☒ verir
- ☐ müvəqqəti vermir

182 Option varrantları alınmış yeni səhmlərdən imtina hüququnu

- ☐ alır
- ☐ yolverilməzdir
- ☐ müvəqqəti vermir
- ☒ verir
- ☐ vermir

183 Varrant müəyyən edir:

- ☐ müqaviləni
- ☐ alış
- ☐ satışı
- ☒ səlahiyyəti
- ☐ əqdi

184 Varrant özündə əks etdirir:

- ☐ adlı səhmi
- ☐ əqdi
- ☐ müqaviləni
- ☒ qiymətli kağızı
- ☐ adi kağızı

185 Varrantlar buraxılır

- ☐ böyük səhmdar cəmiyyətlər tərəfindən
- ☐ kiçik müəssisələr tərəfindən
- ☐ yalnız böyük olmayan firmalar tərəfindən
- ☐ böyük olmayan firmalar tərəfindən

☒ yalnız böyük səhmdar cəmiyyətləri tərəfindən

186 Təqdim olunan səhmlər adətən malik olur

- ☐ üç növə
- ☐ yalnız böyük nominala
- ☐ böyük nominala
- ☒ kiçik nominala
- ☐ iki növə

187 Təqdim olunan səhmlərdən adi səhmlərin fərqi ibarətdir

- ☐ nominalın olmamasından
- ☐ yalnız nominalın aşağı olmasından
- ☐ nominalın aşağı olmasından
- ☒ nominalın böyük olmasından
- ☐ bəzən böyük nominaldan

188 Təqdim olunan səhmlərə adətən aiddir:

- ☐ iki növ
- ☐ böyük nominal
- ☐ yalnız böyük nominal
- ☒ böyük tiraj
- ☐ üç növ

189 Təqdim olunan səhmlər pul vəsaitlərinə çevrilə bilər

- ☐ qismən
- ☐ müəyyən vaxtda
- ☐ müddət bitdikdə
- ☒ istənilən anda
- ☐ imkan daxilində

190 Təqdim olunan səhmlər adlı səhmlərlə müqayisədə fərqlənir

- ☐ ziddiyətli olması ilə
- ☐ likvidsiz olması ilə

- ☐ likvidliyin az olması ilə
- ☒ likvidliyin çox olması ilə
- ☐ qismən likvidsiz olması ilə

191 Potensial investorlar üçün adi səhmlərin riski

- ☐ risk sığortalanmır
- ☐ risksizdir
- ☐ risk ola bilməz
- ☒ risk mümkündür
- ☐ qismən mümkündür

192 Səhmlərin yerləşdirilməsi yolla həyata keçirilir.

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

193 İnvestorlara səhmlərin birbaşa tədavül yolu ilə yerləşdirilməsi

- ☐ istehsal prosesində yerləşdirilmir
- ☐ müstəsna hallarda mümkündür
- ☐ yerləşdirilmir
- ☒ tədavül yolu ilə mümkündür
- ☐ istehsal prosesində yerləşdirilir

194 Vasitəçilərin cəlb edilməsi yolu ilə səhmlərin yerləşdirilməsi

- ☐ yerləşdirilmir
- ☐ istehsal prosesində yerləşdirilir
- ☐ istehsal prosesində yerləşdirilmir
- ☒ tədavül yolu ilə mümkündür
- ☐ müstəsna hallarda mümkündür

195 İnvestorlara birbaşa tədavül yolu ilə səhmlərin yerləşdirilməsi halda mümkündür

- ☐ böhran dövrü
- ☒ yalnız şirkətin çiçəkləndiyi
- ☐ şirkət böyük olmadığı
- ☐ bütün
- ☐ müəssisələrin seçildiyi

196 Vasitəçilərin cəlb edilməsi ilə səhmlərin yerləşdirilməsi

- ☐ ziddiyətlidir
- ☐ müstəsna hallarda mümkündür
- ☐ mümkün deyil
- ☒ çox geniş yayılıb
- ☐ qismən mümkündür

197 Adətən, vasitəçi kimi çıxış edir

- ☐ kredit təşkilatları
- ☐ mərkəzi bank
- ☐ kommersiya bankları
- ☒ investisiya bankları
- ☐ sənaye bankları

198 İnvestisiya bankları əmanətləri

- ☐ imtina edir
- ☐ bəzən qəbul edir
- ☐ qəbul edir
- ☒ qəbul etmir
- ☐ təsadüf hallarda qəbul edir

199 İnvestisiya bankları

- ☐ imtina edir
- ☐ bəzən əmanətləri qəbul edir
- ☐ səhm buraxmır
- ☒ xüsusi səhmlər buraxır
- ☐ təsadüfi hallarda əmanət qəbul edir

200 İnvestisiya şirkətləri qiymətli kağızların yerləşdirilməsi ilə

- ☐ ziddiyətlidir
- ☐ bəzən məşğul olur
- ☐ məşğul olmur
- ☒ məşğul olur
- ☐ qismən məşğul olur

201 İnvestisiya şirkətləri resursları vəsaitləri hesabına formalaşır

- ☐ əhalinin
- ☐ özünün qiymətli kağızlarının buraxılması
- ☐ təsisçilərin
- ☒ özünün qiymətli kağızlarının buraxılması və təsisçilərin
- ☐ üzvlərin

202 Qiymətli kağızların yerləşdirilməsinin təminatıdır:

- ☐ əqd
- ☐ müqavilə
- ☐ indossament
- ☒ anderaytinq
- ☐ saziş

203 İnvestisiya bankı agent rolunda çıxış edərsə, onda o fəaliyyət göstərir

- ☐ birmənalı
- ☐ yalnız satıcı kimi
- ☐ yalnız alıcı kimi
- ☒ müxtəlif cür
- ☐ vasitəçi kimi

204 İnvestisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə

- ☐ götürmür
- ☐ ümumiyyətlə götürə bilməz
- ☐ götürə bilməz
- ☒ götürə bilər

☐ bəzən götürə bilər

205 İnvestisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə götürə bilər, lakin

- ☐ hesablama aparır
- ☐ digər öhdəlikləri də öz üzərinə götürə bilər
- ☐ maliyyə öhdəliyini də öz üzərinə götürə bilər
- ☒ heç bir maliyyə öhdəliyini öz üzərinə götürə bilməz
- ☐ özünə hesab açma bilməz

206 Bütün emissiya razılaşmasında qərar qəbul edilir

- ☐ emissiya haqqında
- ☐ keyfiyyət haqqında
- ☐ təhvil-təslim haqqında
- ☒ bazardan çıxma haqqında
- ☐ sığorta haqqında

207 Emissiya sindikasıdır –

- ☐ investisiya fondları
- ☐ bank qrupları
- ☐ belə anlayış yoxdur
- ☒ investisiya bankları qrupları
- ☐ kommersiya bankları

208 Hərracdır –

- ☒ rəqabətli torqlar
- ☐ topdan torqlar
- ☐ xüsusi mərkəzlər
- ☐ adi torqlar
- ☐ auksionlar

209 Səhmdar cəmiyyətlər yeni səhmləri birbaşa səhm sahibi olmayanlara təqdim edə bilərmi?

- ☐ qismən
- ☐ bəzən

- ☐ xeyir
- ☒ bəli
- ☐ seçmə yolu ilə

210 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini...

- ☐ zəmanət tələb edir
- ☐ zəmanət vermir
- ☐ həyata keçirmir
- ☒ həyata keçirir
- ☐ zəmanət verir

211 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır

- ☐ təchizatçıların
- ☐ istehsalçıların
- ☐ kiçik müəssisələrin
- ☒ investisiya şirkətlərinin
- ☐ adi şirkətlərin

212 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır

- ☐ təchizatçıların
- ☐ istehsalçıların
- ☐ adi şirkətlərin
- ☒ sığorta cəmiyyətlərinin
- ☐ kiçik müəssisələrin

213 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır

- ☐ istehsalçıların
- ☐ adi şirkətlərin
- ☐ kiçik müəssisələrin
- ☒ pensiya fondlarının
- ☐ təchizatçıların

214 Qiymətli kağızların fərdi yerləşdirilməsi kütləvi yerləşdirmədən qiyməti fərqlənir

- ☐ müəyyən edilməməsi ilə
- ☐ əvvəlcədən razılaşdırılmaması ilə
- ☐ razılaşdırılmaması ilə
- ☒ əvvəlcədən razılaşdırılması ilə
- ☐ yüksək olması ilə

215 Qiymətli kağızların buraxılışı başa çatdıqda nəzərdə tutulur

- ☐ müşavirə
- ☐ iclas
- ☐ alıcıların iclası
- ☒ emissiya qabağı iclas
- ☐ konferensiya

216 Qiymətli kağızların qeydiyyatı, ərizənin verilməsindən gün ərzində həyata keçirilir.

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 10.0
- ☒ 20.0
- ☐ 6.0

217 Qiymətli kağızların son hazırlıq mərhələsini nəzərdə tutur

- ☐ qurultay
- ☐ iclas
- ☐ alıcıların iclası
- ☒ emissiya qabağı iclas
- ☐ konferensiya

218 Xarici təcrübədə yeni səhmlərin buraxılmasının hazırlığı mərhələdən ibarətdir.

- ☐ 2.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 3.0

☐ 5.0

219 Xarici təcrübədə yeni səhmlərin buraxılmasının hazırlığı mərhələdən ibarətdir.

- ☐ doğru cavab yoxdur
- ☐ «geriləmə dövrü», emissiyadan əvvəl müzakirə
- ☐ qeydiyyat, «geriləmə dövrü»
- ☒ qeydiyyat, «geriləmə dövrü», emissiyadan əvvəl müzakirə
- ☐ qeydiyyat, emissiyadan əvvəl müzakirə

220 Emissiya razılaşması mümkündürmü?

- ☐ belə anlayış yoxdur
- ☐ bəzən
- ☐ xeyir
- ☒ bəli
- ☐ qismən

221 Qiymətli kağızların yeni buraxılışının qeydiyyatı alınmasında

- ☐ haqq tutulmur
- ☐ mükafat verilmir
- ☐ qismən haqq tutulur
- ☐ mükafat verilir
- ☒ rüsum tutulur

222 Emissiya prospekti özündə əks etdirir

- ☐ üç bəndi
- ☐ üç bölməni
- ☐ iki bölməni
- ☒ bir neçə bölməni
- ☐ iki bəndi

223 Emissiya qabağı iclasın keçirilməsində iştirak edir

- ☐ hər iki tərəfin hüquqşünasları
- ☐ emitentin nümayəndələri

- ☐ sindikat üzvləri
- ☒ bütün cavablar doğrudur
- ☐ mühasiblər

224 emissiya qabağı iclasın işində iştirak edirlər.

- ☐ montajçılar
- ☐ istehlakçılar
- ☐ memarlar
- ☒ hüquqşünaslar
- ☐ dizaynerlər

225 emissiya qabağı iclasın işində iştirak edirlər.

- ☐ memarlar
- ☐ istehlakçılar
- ☐ montajçılar
- ☒ mühasiblər
- ☐ dizaynerlər

226 emissiya qabağı iclasın işində iştirak edirlər.

- ☐ montajçılar
- ☐ memarlar
- ☐ istehlakçılar
- ☒ emitent nümayəndələri
- ☐ dizaynerlər

227 emissiya qabağı iclasın işində iştirak edirlər.

- ☐ dizaynerlər
- ☐ istehlakçılar
- ☐ memarlar
- ☒ sindikat üzvləri
- ☐ montajçılar

228 Şirkətlərin əksəriyyəti informasiya müşavirələrini

- ☐ reaksiya verir
- ☐ reaksiya vermir
- ☐ keçirmir
- ☒ keçirir
- ☐ ciddi şəkildə keçirmir

229 Bütün əmanətlər daxil olur

- ☐ sənaye bankına
- ☐ emisiya sindikatının menecerinə
- ☐ investisiya bankına
- ☒ investisiya bankına və ya emisiya sindikatının menecerinə
- ☐ kommersiya bankına

230 Əgər yeni buraxılan qiymətli kağızlar tamamilə satılıb qurtarırsa, sindikat

- ☐ sifarişləri doldurur
- ☐ imzaya başlayır
- ☐ satışa başlayır
- ☒ satışı bağlayır
- ☐ sifariş qəbul edir

231 Əgər buraxılan qiymətli kağızlara tələb təklifdən çoxdursa, onda bu buraxılış adlanır.

- ☐ ilıq
- ☐ isti
- ☐ soyuq
- ☒ qaynar
- ☐ çox soyuq

232 Səhmdar cəmiyyətləri istiqrazların buraxılışını

- ☐ qadağandır
- ☐ bəzən həyata keçirə bilər
- ☐ həyata keçirə bilməz
- ☒ həyata keçirə bilər
- ☐ müstəsna hallarda həyata keçirə bilər

233 Səhmdar cəmiyyətinin istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti səhmdar kapitalı...

- ☐ doğru cavab yoxdur
- ☐ qismən adlana bilər
- ☐ adlana bilər
- ☒ adlana bilməz
- ☐ şərti olaraq adlana bilər

234 Səhmdar cəmiyyətinin istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti səhmdar kapitalı...

- ☐ qismən adlana bilər
- ☒ ola bilməz
- ☐ yol verilmir
- ☐ adlana bilər
- ☐ şərti olaraq adlana bilər

235 Səhmdar cəmiyyəti istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti özündə əks etdirir ...

- ☐ dividend
- ☒ əmanət kapitalı
- ☐ kapital
- ☐ adi kapital
- ☐ büdcə

236 Səhmdar cəmiyyəti istiqraz buraxılışını yalnız bütün ödənişlərini yerinə yetirdikdən sonra həyata keçirə bilər.

- ☐ pul vəsaitlərinin
- ☐ avadanlıqların dəyərinin
- ☐ rəqibin nizamnamə kapitalının
- ☒ cəmiyyətin nizamnamə kapitalının
- ☐ borcların

237 İstiqraz sahibi gəlir kimi əldə edir:

- ☐ vergi
- ☐ məhsul
- ☐ əmtəə
- ☒ faiz

☐ yardım

238 İstiqraz üzrə faizlər ödənilir.

- ☐ həftəlik
- ☐ səhm üzrə dividendlər ödənildikdən sonra
- ☐ öz qaydasında aparılmadan
- ☒ səhm üzrə dividendlər ödənilənə qədər
- ☐ çox gec

239 İstiqrazlar üzrə faiz ödəmələri müəssisənin xərclərinə

- ☐ kənardır
- ☐ şərti aiddir
- ☐ aid deyil
- ☒ aiddir
- ☐ qismən aiddir

240 Kredit üzrə faizlər vergiyə cəlb edilən gəlirdən

- ☐ stimullaşdırır
- ☐ qismən ödənilir
- ☐ ödənilmir
- ☒ ödənilir
- ☐ bəzən ödənilir

241 Dividentlər xalis gəlirdən

- ☐ ödənilmir
- ☐ qismən ödənilir
- ☐ bəzən ödənilir
- ☒ ödənilir
- ☐ stimullaşdırır

242 Adlı səhmlərin sahibləri qeydiyyatda alınırırmı?

- ☐ on dəfə
- ☐ bəzən

- ☐ xeyir
- ☒ bəli
- ☐ bir dəfə

243 Təqdim edilənə istiqrazların sahibləri qeydiyyatata alınırımı?

- ☐ üç dəfə
- ☐ bəzən
- ☐ bəli
- ☒ xeyir
- ☐ bir dəfə

244 Qısamüddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 42064.0
- ☐ 4-5

245 Orta müddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 42188.0
- ☐ 4-5

246 Uzunmüddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 42284.0
- ☐ 4-5

247 Müddətsiz istiqrazların buraxılması mümkündürmü?

- ☐ bəzən mümkündür
- ☐ xeyir
- ☒ mümkündür
- ☐ qadağandır
- ☐ şərti mümkündür

248 Kommersiya banklarının əsas fəaliyyətini nə təşkil edir?

- ☐ sazişlər
- ☐ razılaşmalar
- ☐ əməliyyatlara limitlər
- ☒ kredit əməliyyatları
- ☐ əqdlər

249 Kredit əməliyyatlarının uğurlu aparılması alınmasına gətirib çıxarır?

- ☐ taariflərin
- ☐ rüsumların
- ☐ minimum gəlirlərin
- ☒ əsas gəlirlərin
- ☐ faizlərin

250 Bankların kreditləşmə üçün xüsusi resurslarının bir yerə cəmlənməsi

- ☐ ziddiyətlidir
- ☐ ola bilməz
- ☐ qəbul edilmir
- ☒ mümkündür
- ☐ qismən mümkündür

251 Bankların kreditləşmə üçün cəlb edilmiş resursların bir yerə cəmlənməsi

- ☐ ziddiyətlidir
- ☐ ola bilməz
- ☐ qismən mümkündür
- ☒ mümkündür
- ☐ qəbul edilmir

252 Kredit əməliyyatlarının müvəffəqiyyətlə həyata keçirilməsi gəlir gətirir

- ☐ fərdlərə
- ☐ yalnız əmanətçilərə
- ☐ yalnız kredit təşkilatlarına
- ☒ kredit təşkilatlarına, əmanətçilərə, cəmiyyətə
- ☐ cəmiyyətə

253 Cəlb edilmiş vəsaitlər bankın pul resurslarına olan ehtiyacının faizini təmin edir.

- ☐ 40.0
- ☐ 20.0
- ☐ 10.0
- ☒ 90.0
- ☐ 30.0

254 Kredit təşkilatları mülkiyyət forması əsasında yaradıla bilər

- ☐ səhmdar
- ☐ yalnız xüsusi
- ☐ dövlət
- ☒ istənilən
- ☐ yalnız qarışıq

255 Banklar kredit təşkilatlarının tərkibinə

- ☐ assosiativ aiddir
- ☐ bəzən aiddir
- ☐ aid deyil
- ☒ aiddir
- ☐ müvəqqəti aiddir

256 Qeyri-bank kredit təşkilatları kredit təşkilatlarının tərkibinə

- ☐ aid deyil
- ☐ bəzən aiddir
- ☐ assosiativ aiddir
- ☒ aiddir

☐ müvəqqəti aiddir

257 Qaytarılma kreditləşmə prinsiplərinə

- ☐ ziddir
- ☐ aid deyil
- ☐ tənzimlənilir
- ☒ aiddir
- ☐ tənzimlənmir

258 Ödəmə qabiliyyəti kredit prinsiplərinə

- ☐ ziddir
- ☐ aid deyil
- ☐ tənzimlənmir
- ☒ aiddir
- ☐ tənzimlənilir

259 Təxirə salınmadan ödəmə kredit prinsiplərinə

- ☐ tənzimlənilir
- ☐ aid deyil
- ☐ müvəqqəti aiddir
- ☒ aiddir
- ☐ tənzimlənmir

260 Qaytarılma dedikdə, danışıq şərtlərindən asılı olaraq kreditora əsas borc məbləğinin ödənilməsi

- ☐ operativ deyil
- ☐ təsili olmadan
- ☐ nəzərdə tutulmur
- ☒ məcburidir
- ☐ müvəqqətidir

261 Pullu bank kreditləri kreditləşmə vaxtı xidmətin xarakterindən asılı olaraq həyata keçirilir.

- ☐ vicdanlı
- ☐ operativ

- ☐ əvəzsiz
- ☒ əvəzi ödənilməklə
- ☐ təmiz

262 Təcili dedikdə, əvvəlcədən razılaşmaya uyğun olaraq kredit qaytarılır.

- ☐ dividendlə
- ☐ minimum vəsaitlə
- ☐ lazımi məbləğdə
- ☒ əmanət vəsaiti ilə
- ☐ maksimum vəsaitlə

263 Kreditin qaytarılmasında təcililik

- ☐ qaydadır
- ☐ səbəbdir
- ☐ qeyri-müəyyənlikdir
- ☒ müvəqqəti müəyyənlikdir
- ☐ səbəb deyil

264 Təminətmə kredit prinsiplərinə

- ☐ müvəqqəti aiddir
- ☐ aid deyil
- ☐ tənzimlənir
- ☒ aiddir
- ☐ tənzimlənmir

265 Təminətmə bank kreditlərinə

- ☐ istək
- ☐ qəbul
- ☐ imtinanın alınması
- ☒ qaytarılması vasitəsi
- ☐ arzu

266 Təminətmə köməyi ilə reallaşa bilər

- ☐ istəyin
- ☐ təklifin
- ☐ vasitəçinin
- ☒ girovun
- ☐ razılaşmanın

267 Təminatmə köməyi ilə reallaşa bilər

- ☐ istəyin
- ☐ təklifin
- ☐ razılaşmanın
- ☒ bank təminatının
- ☐ vasitəçinin

268 Təminatmə köməyi ilə reallaşa bilər

- ☐ istəyin
- ☐ vasitəçinin
- ☐ təklifin
- ☒ sığorta və digər vasitələrin
- ☐ razılaşmanın

269 Mərkəzi bankın faiz dərəcələri müəyyən edir

- ☐ minimum taarifi
- ☐ adi faiz dərəcəsini
- ☐ maksimum faiz dərəcəsini
- ☒ minimum faiz dərəcəsini
- ☐ minimum rüsumu

270 Kredit təşkilatlarının məcburi ehtiyat normativini 20% artırması

- ☐ müvəqqəti ola bilər
- ☐ bəzən mümkündür
- ☐ mümkündür
- ☒ ola bilməz
- ☐ ola bilər

271 Mərkəzi Bank açıq bazarda dövlət qiymətli kağızlarının qısamüddətli əməliyyatını əqdi yolu ilə aparır

- ☐ yalnız satış
- ☐ satış
- ☐ alış
- ☒ alqı-satqı
- ☐ yalnız alış

272 Valyuta tənzimlənməsi dedikdə, bu Mərkəzi Bankın

- ☒ müdaxiləsidir
- ☐ nümunəsidir
- ☐ ehtiyatıdır
- ☐ rejimidir
- ☐ tələbidir

273 Mərkəzi Bankın məhdudiyyətinə aiddir:

- ☐ razılaşmalar
- ☐ limitin verilməsi
- ☐ sifarişlər
- ☒ limitin müəyyən edilməsi
- ☐ sazişlər

274 Dünya praktikasında bank kreditlərinin vahid təsnifatı

- ☐ qismən mövcud deyil
- ☐ bəzən mövcuddur
- ☐ mövcuddur
- ☒ mövcud deyil
- ☐ müvəqqəti mövcuddur

275 Bank kreditlərinin əsas əmanətçi qrupları üzrə təsnifləşdirilməsi

- ☐ ziddiyətlidir
- ☐ bəzən ola bilər
- ☐ ola bilməz
- ☒ ola bilər

☐ qismən ola bilər

276 Bank kreditlərinin alıcıları ola bilər:

- ☐ əhali
- ☐ digər banklar
- ☐ qeyri-hökumət
- ☒ hökumət
- ☐ nazirliklər

277 Təyinatı üzrə istifadəsinə görə kreditlər fərqləndirilir:

- ☐ investisiya
- ☐ sənaye
- ☐ nəqliyyat
- ☒ büdcə
- ☐ ticarət

278 İstifadə istiqaməti üzrə kreditlər fərqləndirilir:

- ☐ kənd təsərrüfatı
- ☐ sənaye
- ☐ büdcə
- ☒ investisiya
- ☐ ticarət

279 Həcminə görə kreditlər fərqləndirilə bilər:

- ☐ böyük və orta
- ☐ orta və kiçik
- ☐ böyük və kiçik
- ☒ böyük, orta və kiçik
- ☐ yalnız böyük və kiçik

280 Kreditin orta məbləği üçün aşağı hədd min dollar səviyyəsində nəzərdə tutulur

- ☐ 60.0
- ☐ 2.0

- ☐ 1.0
- ☒ 100.0
- ☐ 50.0

281 Kreditin yuxarı həddi milyon dollara qədər artırılır

- ☐ 1-5
- ☐ 1-3
- ☐ 1-2
- ☒ 42278.0
- ☐ 1-4

282 min dollara qədər məbləğində olan kreditlər kiçik qrupa aid edilə bilər

- ☐ 60.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 100.0
- ☐ 50.0

283 Ödənilmə müddətinə görə kreditlər ola bilər

- ☐ yalnız təcili
- ☐ yalnız tələb olunana qədər
- ☐ müddətli
- ☒ təcili və tələb olunana qədər
- ☐ müddətsiz

284 Təmin olunmasına görə kreditlər ola bilər

- ☐ müddətsiz
- ☐ təcili
- ☐ yalnız təminatlı
- ☒ təminatlı və ya təminatsız
- ☐ yalnız təmin olunmayan

285 Təqdim olunma üsuluna görə kreditlər ola bilər

- ☐ yalnız kompensasiyalı kreditlər
- ☐ müddətsiz kreditlər
- ☐ təcili kreditlər
- ☐ yalnız ödənişli kreditlər
- ☒ kompensasiyalı və ödənişli kreditlər

286 Kredit xətti – bankın hüquqi cəhətdən qarşısında tərtib olunmuş öhdəlikləridir

- ☐ investorlar
- ☐ vasitəçilər
- ☐ istehsalçılar
- ☒ əmanətçilər
- ☐ rəqiblər

287 Müştəri komissiyon ödəyərək əvəzində kredit almaq hüququ əldə edir.

- ☐ mövsümün sonuna
- ☐ ayın əvvəlinə
- ☐ ilin əvvəlinə
- ☒ müəyyən müddətə
- ☐ rübün axırına

288 Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir

- ☐ ictimai vəziyyətdən
- ☐ havadan
- ☐ iqlimdən
- ☒ istehsalın mövsümi dövrliliyindən
- ☐ istehlakın mövsümi dövrliliyindən

289 Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir

- ☐ ictimai vəziyyətdən
- ☐ havadan
- ☐ istehlakın mövsümi dövrliliyindən
- ☒ anbarda zəruri mal ehtiyatının yaradılmasından
- ☐ iqlimdən

290 Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir

- ☐ havadan
- ☐ iqlimdən
- ☐ ictimai vəziyyətdən
- ☒ istehsalın mövsümi dövrliliyindən və ya anbarda zəruri mal ehtiyatının yaradılmasından
- ☐ istehlakın mövsümi dövrliliyindən

291 Mövsümi kredit xətti fermerə yaz mövsümündə almağa imkan verir

- ☐ ehtiyat hissələri
- ☐ kübrə
- ☐ toxum
- ☒ nəqliyyat vasitələri
- ☐ neft məhsulları

292 Bank kreditləri qaytarılma qaydasından asılı olaraq qrupa bölünür

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 2.0
- ☐ 8.0

293 Bank kreditlərinin qaytarılma qaydasından asılı olaraq qruplara bölmək

- ☐ konkretidir
- ☐ şərti mümkündür
- ☐ qruplara bölünmür
- ☒ qruplara bölünür
- ☐ vacibdir

294 Kreditorlara eyni vaxtda krediti bağlamaq imkanı

- ☐ ziddiyətlidir
- ☐ qanun icazə vermir
- ☐ verilmir
- ☒ verilir

☐ təsadüfən verilir

295 Kreditorlara krediti bağlamaq üçün müxtəlif vaxtlar verilə bilərmi?

- ☐ qanun icazə vermir
☒ verilir
☐ ziddiyətlidir
☐ verilmir
☐ təsadüfən verilir

296 Ssudaların ödənilməsi üçün ayrı-ayrılıqda verilən kreditlər həyata keçirilir.

- ☐ yarımillik
☐ aylıq
☐ dövrü
☒ iki və daha çox ödənişlə
☐ rüblük

297 Faiz dərəcələrinin növünə görə bank kreditlərini qrupa bölmək olar

- ☐ 4.0
☐ 7.0
☐ 6.0
☒ 2.0
☐ 8.0

298 Faiz dərəcələrinin növünə görə bank kreditlərini qruplara bölmək

- ☐ doğru cavab yoxdur.
☐ şərti mümkündür
☐ mümkün deyil
☒ mümkündür
☐ vacibdir

299 Ayrı-ayrılıqda kreditlərin aylıq ödənişini həyata keçirmək olarmı?

- ☐ mümkün deyil
☐ şərti mümkündür

- ☐ qadağandır
- ☒ ola bilər
- ☐ vacibdir

300 Ayrı-ayrılıqda kreditlərin rüblük ödənişini həyata keçirmək olarmı?

- ☐ çətinlik yaradır
- ☐ şərti mümkündür
- ☐ vacibdir
- ☒ ola bilər
- ☐ mümkün deyil

301 Ayrı-ayrılıqda kreditlərin yarımillik ödənişini həyata keçirmək olarmı?

- ☐ yaradır vacibdir
- ☐ şərti mümkündür
- ☐ mümkün deyil
- ☒ ola bilər
- ☐ çətinlik

302 Ayrı-ayrılıqda kreditləri iki ödənişlə həyata keçirmək olarmı?

- ☐ çətinlik yaradır
- ☐ mümkün deyil
- ☐ şərti mümkündür
- ☒ ola bilər
- ☐ vacibdir

303 Ayrı-ayrılıqda kreditləri iki və daha çox ödənişlə həyata keçirmək olarmı?

- ☐ vacibdir
- ☐ şərti mümkündür
- ☐ mümkün deyil
- ☒ ola bilər
- ☐ çətinlik yaradır

304 Müəyyən edilmiş faiz dərəcəsi ilə ssudanın verilməsi mümkündürmü?

- ☐ mümkün deyil
- ☐ şərti mümkündür
- ☐ çətinlik yaradır
- ☒ mümkündür
- ☐ vacibdir

305 Üzən faiz dərəcəsi ilə ssudanın verilməsi mümkündürmü?

- ☐ şərti mümkündür
- ☐ vacibdir
- ☐ mümkün deyil
- ☒ mümkündür
- ☐ çətinlik yaradır

306 Təsbit edilmiş faiz dərəcəsi kreditləşmənin bütün mərhələlərində müəyyən edilir və ...

- ☐ çətinlik yaradır
- ☐ bəzən təkrar baxılmaya qəbul edilmir
- ☐ təkrar baxılmaya qəbul edilmir
- ☒ təkrar baxış üçün qəbul edilmir
- ☐ qismən baxış üçün qəbul edilir

307 Üzən faiz dərəcəsi elə bir dərəcədir ki, o

- ☐ məcburidir
- ☐ müvəqqəti dəyişir
- ☐ vəziyyətdən asılı olmayaraq dəyişir
- ☒ daim vəziyyətdən asılı olaraq dəyişir
- ☐ qismən dəyişir

308 Banklar kreditləşmədə faiz dərəcələrinin hesablanması üçün müxtəlif üsullardan istifadə edirlər ki, ABŞ-ın təcrübəsində bu metodu adlanır.

- ☒ bütün cavablar doğrudur
- ☐ diskont dərəcələri
- ☐ sadə faizlər
- ☐ illik faiz dərəcəsi
- ☐ yekun

309 Banklar kreditləşmədə faiz dərəcələrinin hesablanması üçün müxtəlif üsullardan

- ☐ məcburidir
- ☐ müvəqqəti istifadə edir
- ☐ istifadə etmir
- ☒ istifadə edir
- ☐ bəzən istifadə edir

310 Faiz dərəcələrinin illik metodu özündə dərəcələrin hesablanmasını göstərir.

- ☐ ayda bir dəfə
- ☐ mövsümə uyğun
- ☐ ziyanla
- ☒ gəlirlə
- ☐ vaxta görə

311 Faiz dərəcələrinin illik metodu kredit üzrə məcmu ödəmələrin kreditin məbləğinə nisbətini

- ☐ məcburidir
- ☐ bəzən göstərir
- ☐ göstərmir
- ☒ göstərir
- ☐ müvəqqəti göstərir

312 Sadə faiz metodu faktiki istifadə müddətinin dəqiqləşdirilməsini göstərir.

- ☐ güclərin
- ☐ binaların
- ☐ avadanlıqların
- ☒ kreditin
- ☐ resursların

313 Sadə faiz metodu qalıq borclarının azaldılmasını müəyyən etməyə

- ☐ keyfiyyətə imkan vermir
- ☐ qismən imkan verir
- ☐ imkan vermir
- ☒ imkan verir

☐ bəzən imkan verir

314 Diskontlaşdırma metodu faizlərin ödənilməsinin avanslaşdırılmasına

- ☐ müvəqqəti imkan verir
- ☐ qismən imkan verir
- ☐ bəzən imkan verir
- ☒ imkan verir
- ☐ imkan vermir

315 Kreditlər verilir

- ☐ manatla
- ☐ yalnız xarici valyuta ilə
- ☐ yalnız milli valyuta ilə
- ☒ milli və ya xarici valyuta ilə
- ☐ valyuta ilə

316 kreditlər bir neçə valyutada verilir.

- ☐ daima
- ☐ təsadüfi hallarda
- ☐ bəzən
- ☒ tez-tez
- ☐ bəzi hallarda

317 Bank kreditlərinin kredit götürənlərin sayına görə qruplaşdırılması

- ☐ məcburidir
- ☐ bəzən ola bilər
- ☐ ola bilməz
- ☒ ola bilər
- ☐ qismən ola bilər

318 Bank kreditləri sayına görə qruplaşdırıla bilər.

- ☐ bazarın
- ☐ vasitəçilərin

- ☐ borcu olanların
- ☒ kreditorların
- ☐ sifarişçilərin

319 Paralel kreditlər ola bilərmi?

- ☐ şərtidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

320 Sindikat şəklində birləşdirilmiş kreditlər ola bilərmi?

- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

321 Konsorsium kreditləri ola bilərmi?

- ☐ xeyir
- ☐ qanuni
- ☐ bəzən
- ☐ qanun yol vermir
- ☒ bəli

322 Bir bank tərəfindən təqdim edilən kredit ola bilərmi?

- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

323 Təcrübədə bir bank tərəfindən ssudanın verilməsinin ən geniş yayılmış forması ola bilərmi?

- ☐ şərtidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

324 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu kreditorlara

- ☐ iki kredit tərəfi iştirak edir
- ☐ üç kredit tərəfi iştirak edir
- ☐ iki kredit tərəfi iştirak edir
- ☒ iki və daha çox kredit tərəfi iştirak edir
- ☐ beş və daha çox kredit tərəfi iştirak edir

325 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, iki kreditor tərəfindən verilə bilərmi?

- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

326 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, iki və daha çox kreditor tərəfindən verilə bilərmi?

- ☐ xeyir
- ☐ qanun yol vermir
- ☐ məcburidir
- ☒ bəli
- ☐ bəzən

327 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, ikidən çox kreditor tərəfindən verilə bilərmi?

- ☐ xeyir
- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☒ bəli
- ☐ bəzən

328 Risklər təsnifləşdirilə bilər:

- ☐ faydasız
- ☐ daxili
- ☐ xarici
- ☒ xarici və daxili
- ☐ faydalı

329 Risklərin daxili və xarici risk kimi təsnifləşdirilməsi

- ☐ məcburidir
- ☐ bəzən ola bilər
- ☐ ola bilməz
- ☒ ola bilər
- ☐ qismən ola bilər

330 Daxili risk asılıdır.

- ☐ nəzarətin səviyyəsindən
- ☐ bank əməliyyatlarının xarakterindən
- ☐ bankın növündən
- ☒ bütün cavablar doğrudur
- ☐ müştərilərin xüsusiyyətindən

331 Bankın növü daxili riskə təsir edirmi?

- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

332 Bank əməliyyatlarının xarakteri daxili riskə təsir edirmi?

- ☐ xeyir
- ☐ qanun yol vermir
- ☐ şərti
- ☒ bəli

☐ bəzən

333 Müştərilərin xüsusiyyətləri daxili riskə təsir edirmi?

- ☐ şərti
☐ bəzən
☐ xeyir
☒ bəli
☐ qanun yol vermir

334 Nəzarətin səviyyəsi daxili riskə təsir edirmi?

- ☐ qanun yol vermir
☒ bəli
☐ məcburidir
☐ bəzən
☐ xeyir

335 İşçilərin peşə səviyyəsi daxili riskə təsir edirmi?

- ☐ bəzən
☐ qanun yol vermir
☐ şərti
☒ bəli
☐ xeyir

336 Sui-istifadə halları riskə şərait yaradırmı?

- ☐ şərti
☐ qanun yol vermir
☐ xeyir
☒ bəli
☐ bəzən

337 Likvidliyin itirilməsi riskə şərait yaradırmı?

- ☐ xeyir
☐ qanun yol vermir

- ☐ bəzən
- ☒ bəli
- ☐ şərti

338 Valyuta riski ola bilərmi?

- ☐ bəzən
- ☐ qanun yol vermir
- ☐ şərti
- ☒ bəli
- ☐ xeyir

339 Faiz riski ola bilərmi?

- ☐ məcburidir
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ bəzən

340 Bazar riski ola bilərmi?

- ☐ bəzən
- ☐ qanun yol vermir
- ☐ məcburidir
- ☒ bəli
- ☐ xeyir

341 Sığorta riski ola bilərmi?

- ☐ bəzən
- ☐ qanun yol vermir
- ☐ xeyir
- ☒ bəli
- ☐ məcburidir

342 Likvidliyin itirilməsi riski bank imkanlarından asılı olmayaraq ödəmələr üzrə öz öhdəliyinin yerinə yetirilməsi ilə

- ☐ məcburidir
- ☐ qismən bağlıdır
- ☐ bağlı deyil
- ☒ bağlıdır
- ☐ bəzən bağlıdır

343 Valyuta riski kurs risklərinin yerinə yetirilməsi və xarici valyutalar ilə əməliyyatlarla bağlıdır.

- ☐ doğru cavab yoxdur
- ☒ milli və dünya valyuta bazarlarında
- ☐ milli bazarlarda
- ☐ dünya valyuta bazarlarında
- ☐ yalnız dünya valyuta bazarlarında

344 Faiz riski itki və ixtisar riski ilə marja faizlərinin azalmasıdır.

- ☐ faiz dərəcələrinin
- ☐ gəlirin
- ☐ mənfəətin
- ☒ bank gəlirlərinin
- ☐ bank dividendlərinin

345 Bazar riski ssuda normalarının tərəddüd edilməsi ilə

- ☐ faiz dərəcələri
- ☐ qismən əlaqəlidir
- ☐ əlaqəli deyil
- ☒ əlaqəlidir
- ☐ bəzən əlaqəlidir

346 Sığorta riski bankların beynəlxalq fəaliyyəti ilə

- ☐ ziddiyətlidir
- ☐ qismən əlaqəlidir
- ☐ əlaqəli deyil
- ☒ əlaqəlidir
- ☐ bəzən əlaqəlidir

347 Sığorta riski müştəri ölkələrdə siyasi sabitlikdən

- ☐ müvəqqəti asılıdır
- ☐ asılı deyil
- ☒ asılıdır
- ☐ məcburidir
- ☐ qismən asılıdır

348 Sığorta riski müştəri ölkələrdə iqtisadi sabitlikdən

- ☐ asılı deyil
- ☐ qismən asılıdır
- ☐ müvəqqəti asılıdır
- ☒ asılıdır
- ☐ məcburidir

349 Sığorta riski idxalçılardan

- ☐ müvəqqəti asılıdır
- ☐ qismən asılıdır
- ☐ asılı deyil
- ☒ asılıdır
- ☐ məcburidir

350 Sığorta riski xaricə mal ixrac edənlərdən

- ☐ məcburidir
- ☐ asılı deyil
- ☐ qismən asılıdır
- ☒ asılıdır
- ☐ müvəqqəti asılıdır

351 Bəzən siyasi riskə

- ☐ aydınlaşdırılır
- ☐ diqqət yetirilmir
- ☐ fikir verilmir
- ☒ fikir verilir

☐ neytrallaşdırılır

352 Bəzən siyasi riskə qrup amilləri aid edilir.

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

353 Qeyri-bərabər kompensasiya ilə milliləşdirmə riski siyasi riskə

- ☐ məcburidir
- ☐ qismən aiddir
- ☐ aid deyil
- ☒ aiddir
- ☐ bəzən aiddir

354 Transfer riski siyasi riskə

- ☐ aid deyil
- ☐ qismən aiddir
- ☐ şərtidir
- ☒ aiddir
- ☐ bəzən aiddir

355 Ölkə hakimiyyətinin fəaliyyəti nəticəsində müqavilənin pozulması siyasi riskə

- ☐ şərtidir
- ☐ aid deyil
- ☐ qismən aiddir
- ☒ aiddir
- ☐ bəzən aiddir

356 Müharibələr və asayişin pozulması siyasi riskə

- ☐ bəzən aiddir
- ☐ qismən aiddir

- ☐ aid deyil
- ☒ aiddir
- ☐ şərtidir

357 Bankın etibarlılığı idarəetmə dərəcəsiindən asılıdır.

- ☐ kompleksin
- ☐ işçilərin
- ☐ sığortanın
- ☒ risklərin
- ☐ sistemin

358 Riskin yol verilən səviyyəsi həmin növdən olan səviyyəsi ilə müəyyən edilir.

- ☐ istehlakın
- ☐ fəaliyyətin
- ☐ işin
- ☒ riskin
- ☐ istehsalın

359 Birja ticarəti fərqli xüsusiyyətlərə

- ☐ ziddiyətlidir
- ☐ aid deyil
- ☐ malik deyil
- ☒ malikdir
- ☐ şərti olaraq malikdir

360 Birja ticarətində təkamül olubmu?

- ☐ ziddiyətlidir
- ☐ qanun yol vermir
- ☐ XIV əsrdən sonra
- ☒ bəli
- ☐ keçid dövrlərində

361 Birja hüquqi şəxs kimi yaradıla bilərmi?

- ☐ kapitalizmdə
- ☐ qanun yol vermir
- ☐ hüquqi şəxs olmadan
- ☒ bəli
- ☐ fiziki şəxs kimi

362 Birjalar səsli kütləvi torqları keçirə bilərmə?

- ☐ məsələyə baxış tərzı müxtəlifdir
- ☐ iqtisadi şərait imkan vermir
- ☐ qanun icazə vermir
- ☒ bəli
- ☐ təsərrüfat subyektləri imkan vermir

363 Birjalar əvvəlcədən müəyyən edilmiş yerdə və ticarət keçirə bilər

- ☐ payız mövsümündə
- ☐ qış mövsümündə
- ☐ yay mövsümündə
- ☒ dəqiq vaxtda
- ☐ qeyri-müəyyən vaxtda

364 Birjalar ticarəti keçirir

- ☐ ictimai istəklə
- ☐ nizamnamə ilə
- ☐ müəyyən olunmayan qaydalarla
- ☒ müəyyən edilmiş qaydalarla
- ☐ təsis müqavilələri ilə

365 Yarmarkalar böyük bazar strukturlarını əhatə edir:

- ☐ bütün dövrlərdə
- ☐ qanun çərçivəsində
- ☐ bazar təsərrüfatında
- ☒ bəli
- ☐ ənənəvi təsərrüfatçılıq şəraitində

366 Yarmarkalar prinsipləri ilə fəaliyyət göstərir.

- ☐ özünü maliyyələşdirmə
- ☐ özünü idarə etmə
- ☐ yalnız özünü tənzimləmə
- ☒ özünü tənzimləmə və özünü idarə etmə
- ☐ yalnız özünü idarə etmə

367 Orta əsrlərin yarmarkaları müasir birjaların əsası kimi hesab etmək olarmı?

- ☐ adaptasiya edilə bilməz
- ☐ qanun yol vermir
- ☐ hesab edilə bilməz
- ☒ bəli
- ☐ qanunla qadağan edilir

368 Birja ticarətini bazarın mütəşəkkil formalarından biri kimi təsdiq etmək olarmı?

- ☐ universal bazardır
- ☐ qanun yol vermir
- ☐ mütəşəkkil bazar deyil
- ☒ bəli
- ☐ qeyri-mütəşəkkil bazardır

369 Birja ticarətini bazarın qeyri-mütəşəkkil formalarından biri kimi təsdiq etmək olarmı?

- ☐ tənzimlənən bazardır
- ☐ qanun yol vermir
- ☐ universal bazardır
- ☒ xeyir
- ☐ qeyri-mütəşəkkil bazardır

370 Mütəşəkkil bazarın müxtəlif formalarının olmasını təsdiq etmək olarmı?

- ☐ qanunla tənzimlənmir
- ☐ qanun yol vermir
- ☐ təsərrüfat şəraitində mümkündür
- ☒ bəli

☐ qanunla tənzimlənir

371 Mütəşəkkil bazarın vahid formasının olmasını təsdiq etmək olarmı?

- ☐ sərbəst zonadır
- ☐ qanun yol vermir
- ☐ təsdiq etmək olar
- ☒ xeyir
- ☐ mütəşəkkil bazardır

372 Mütəşəkkil bazarın yaranması tələbin inkişafı ilə izah edilir.

- ☒ istehsal
- ☐ elmi
- ☐ texniki
- ☐ insani
- ☐ ictimai

373 Mütəşəkkil bazarın yaranması tələbin inkişafı ilə izah edilir.

- ☐ ictimai
- ☐ insani
- ☐ texniki
- ☒ tədavül sferası
- ☐ elmi

374 Tədavül sferası istehsalçıları

- ☐ birləşdirir
- ☐ əlaqələndirmir
- ☐ ayırır
- ☒ əlaqələndirir
- ☐ qismən əlaqələndirir

375 Tədavül sferası mal və xidmətlərin son istehlakçılarını istehsalçılarla

- ☐ birləşdirir
- ☐ əlaqələndirmir

- ☐ qismən əlaqələndirir
- ☒ əlaqələndirir
- ☐ ayırır

376 Bazar anlayışı istehsal münasibətlərində bir çox prosesləri

- ☐ təkmilləşdirir
- ☐ rədd edir
- ☐ aid etmir
- ☒ aid edir
- ☐ bəzən aid edir

377 Mütəşəkkil bazarın bəzi xüsusiyyətləri vardır:

- ☐ dövlət tərəfindən tənzimlənmə
- ☐ təşkilatın olması
- ☐ təklifin cəmlənməsi
- ☒ müəyyən edilmiş qaydalar
- ☐ tələbin cəmlənməsi

378 Mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən biri kimi təsdiq edilmiş qaydaların olması və aktivlərin göndərilməsi

- ☐ ziddiyətlidir
- ☐ qismən hesab edilir
- ☐ hesab edilmir
- ☒ hesab edilir
- ☐ bəzən hesab edilir

379 Təşkilatın olması mütəşəkkil bazarın xüsusiyyətlərindən

- ☐ hesab edilmir
- ☐ qismən hesab edilir
- ☐ ziddiyətlidir
- ☒ hesab edilir
- ☐ bəzən hesab edilir

380 Tələb və təklifin cəmlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən

- ☐ ziddiyətlidir
- ☐ qismən hesab edilir
- ☐ bəzən hesab edilir
- ☒ hesab edilir
- ☐ hesab edilmir

381 Dövlət və ictimai təşkilatlar tərəfindən bazarın tənzimlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən

- ☐ hesab edilmir
- ☒ hesab edilir
- ☐ bəzən hesab edilir
- ☐ qismən hesab edilir
- ☐ ziddiyətlidir

382 Mütəşəkkil bazar öz növbəsində bazardır

- ☐ texnoloji
- ☒ qaydaya salınmış
- ☐ nəzarətdən çıxmış
- ☐ təşkil olunmayan
- ☐ texniki

383 Mütəşəkkil bazarlar təsnifləşdirilirmi?

- ☐ struktur baxımından təsnifləşdirilir
- ☒ təsnifləşdirilmir
- ☐ təsnifləşdirilir
- ☐ qanun yol vermir
- ☐ qanun yol verir

384 Ticarət edilən aktivin növü mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə

- ☐ təsnifləşdirilir
- ☐ aktivin növünə görədir
- ☒ təsnifləşdirilməsi əlamətinə aiddir
- ☐ aktivin növünə görə deyil
- ☐ təsnifləşdirilmir

385 Təşkilatçılıq səviyyəsi mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə

- ☐ aktivin növünə görədir
- ☒ təsnifləşdirilməsi əlamətinə aiddir
- ☐ təsnifləşdirilmir
- ☐ aktivin növünə görə deyil
- ☐ təsnifləşdirilir

386 Bazarın yaranması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə

- ☐ təsnifləşdirilir
- ☒ təsnifləşdirilməsi əlamətinə aiddir
- ☐ aktivin növünə görədir
- ☐ aktivin növünə görə deyil
- ☐ təsnifləşdirilmir

387 Ticarətin forması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə

- ☐ təsnifləşdirilir
- ☒ təsnifləşdirilməsi əlamətinə aiddir
- ☐ aktivin növünə görə deyil
- ☐ aktivin növünə görədir
- ☐ təsnifləşdirilmir

388 Mütəşəkkil bazarı asılı olaraq təsnifləşdirmək olar

- ☐ ticarət aktivinin növündən
- ☒ təşkilatçılıq səviyyəsindən
- ☐ ticarət formasından
- ☐ mənsəyindən
- ☐ bütün aktivlərdən

389 Ticarət aktivinin növündən asılı olaraq mütəşəkkil bazarlar bölünür

- ☐ valyuta bazarına
- ☒ mütəşəkkil əmtəə bazarına
- ☐ emissiya prospektinə
- ☐ qiymətli kağızlar bazarına

☐ kredit bazarına

390 Az mütəşəkkil bazarlar ticarət prosesləri tənzimlənilir

- ☐ hər tərəfli
- ☒ heç də hər tərəfli olmadan
- ☐ üç tərəfli
- ☐ iki tərəfli
- ☐ bir tərəfli

391 Yüksək mütəşəkkil bazarlarda ticarət prosesləri tənzimlənilir

- ☐ hər tərəfli
- ☒ praktiki olaraq hər tərəfli
- ☐ üç tərəfli
- ☐ iki tərəfli
- ☐ bir tərəfli

392 Mənşəyinə görə mütəşəkkil bazarlar ola bilər:

- ☐ yalnız mərkəzləşdirilmiş
- ☐ özünü təşkil edən
- ☒ özünü təşkil edən və mərkəzləşdirilmiş
- ☐ mərkəzləşdirilmiş
- ☐ yalnız özünü təşkil edən

393 Ticarət formasına görə fərqləndirilir:

- ☐ küçə bazarları
- ☒ təşkil olunmuş topdan bazarlar, pərakəndə ticarət, birja bazarları
- ☐ birja bazarları, birjadan kənar bazarlar
- ☐ topdan ticarət, pərakəndə ticarət
- ☐ birja bazarları

394 Mütəşəkkil və qeyri-mütəşəkkil bazarlar ötən əsrin bölünməyə başladı

- ☒ 30-cu illərinə qədər
- ☐ ortalarından

- ☐ axırlarından
- ☐ 50-ci illərinə qədər
- ☐ 60-cı illərinə qədər

395 Bütün inkişaf etmiş ölkələrdə bazarlar praktiki olaraq tamamilə

- ☐ yalnız nəzarət ediləndir
- ☒ təşkil olunan, idarə edilən və nəzarət ediləndir
- ☐ təşkil olunan və nəzarət ediləndir
- ☐ idarə ediləndir
- ☐ idarə edilən və nəzarət ediləndir

396 Birja ticarəti ya kapital, ya da əmtəə qruplarının ilə əlaqəlidir.

- ☐ qeyri-aktivləri
- ☐ dividend
- ☐ qiymətli-kağızları
- ☐ torqları
- ☒ aktivləri

397 Birja ticarətində istənilən bazar iştirakçıları

- ☐ iştirakı qadağandır
- ☐ bəzən iştirak edə bilər
- ☐ iştirak edə bilməz
- ☒ iştirak edə bilər
- ☐ müvəqqəti iştirak edə bilər

398 Birja ticarətində ticarətin inkişafının başlıca səbəbi olmuşdur

- ☐ biznesin tənəzzülü
- ☐ cəmiyyətin inkişafı
- ☐ istehsalın tənəzzülü
- ☒ böyük istehsalın inkişafı
- ☐ kiçik biznesin inkişafı

399 İlkin dövrlərdə birja ticarəti digər ticarət formalarından öz ticarət obyektinə görə

- ☐ ziddiyətlidir
- ☐ qismən fərqlənirdi
- ☐ fərqlənirdi
- ☒ fərqlənmirdi
- ☐ tamamilə fərqlənirdi

400 Ötən əsrin 90-cı illərində birja institutları zəruri şərtlərindən biri idi

- ☐ danışıqların
- ☐ alqı-satqının
- ☐ bazar münasibətlərinin
- ☒ bazar münasibətlərinin inkişafının
- ☐ sazişlərin bağlanması

401 Birjalar hansı xüsusiyyətlərinə görə fərqlənir?

- ☐ cavablar doğrudur
- ☐ topdansaş bazarının iştirakçılarının rolunun dəyişdirilməsi
- ☐ tələb və təklifin ani olaraq qarşılaşması
- ☒ alqı-satqı əməliyyatlarının həcmində kəskin şəkildə artması
- ☐ cavablar doğru deyil

402 Əmtəə birjalarının hansı növləri var?

- ☐ hərrac birjalrı
- ☐ ixtisaslaşdırılmış birjalar
- ☐ universal əmtəə birjalrı
- ☒ universal əmtəə birjalrı, ixtisaslaşdırılmış birjalar
- ☐ universal və ixtisaslaşmış birjalar

403 Hansı beynəlxalq birjalar tanıyırsız?

- ☐ Rusiya, Hollandiya, İngiltərə
- ☐ ABŞ, İtaliya, Fransa
- ☐ Fransa, Rusiya, Hollandiya
- ☒ İngiltərə, Yaponiya, ABŞ
- ☐ Almaniya, İngiltərə, Fransa

404 Birja sövdələşmələrinin növləri:

- ☐ heç birisi
- ☐ forvard
- ☐ real mallarla
- ☒ real mallarla, forvard, fyuçers, opsiyon
- ☐ fyuçers

405 Fyuçers əməliyyatlarında hansı iştirakçılar var?

- ☐ cavablar doğru deyil
- ☐ dilerlər, hedçerlər, agentlər
- ☐ dilerlər, brokerlər, agentlər
- ☒ hedçerlər, ticarətçilər, alverçilər
- ☐ distribyuterlər, maklerlər

406 Birjada iştirak edən brokerlərin minimal sayı

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0
- ☐ 4.0

407 Klirinq təşkilatlarının təşkili

- ☐ İşgüzar
- ☐ Beynəlxalq
- ☐ Dövlət
- ☒ Kommersiya
- ☐ Kooperativ

408 Birja sxemi üçün broker və dilerlərin xarakterik əlaqələri

- ☐ onqat
- ☐ beşqat
- ☐ üçqat
- ☒ ikiqat

☐ dördqat

409 Kassa əqdidir

- ☐ «Opsion»
- ☒ «Stop»
- ☐ «Fyuçers»
- ☐ «Forvard»
- ☐ Adi

410 «Stop» əqdlərinin əsas fərqli cəhətləri

- ☐ Bağlanan anda ləğv edilir
- ☐ T+5 müddətinə bağlanır
- ☐ T+3 müddətinə bağlanır
- ☒ Əqdin bağlanma vaxtı ilə icra vaxtı üst-üstə düşür
- ☐ İki günə bağlanır

411 «Stop» əqdi bəzən adlanır

- ☐ gecikdirilən
- ☐ möhtəkir
- ☐ təcili
- ☒ dəyişdirilən
- ☐ müddətli

412 Müddətli əqdlər qanunvericiliklə müəyyənləşdirilir

- ☐ T+8
- ☐ T+3
- ☐ T+0
- ☒ T+9
- ☐ T+7

413 Birjada bağlanan əqdlər tərtib olunur

- ☐ Könüllü
- ☐ Mülki Məcəllə ilə

- ☐ Nizamnamə ilə
- ☒ Birja müqaviləsi ilə
- ☐ Məcburi

414 Klirinq adlanır

- ☐ təqdimat
- ☐ tələb
- ☐ öhdəlik
- ☒ qarşılıqlı tələblər və öhdəliklər
- ☐ proqnoz

415 Klirinq yaradılır

- ☐ vergi orqanlarında
- ☐ birjadan kənar
- ☐ birjada
- ☒ hesablama palatasında
- ☐ birjada və birjadan kənar

416 Hesablama və klirinq sistemində riskin növləri

- ☐ bazar
- ☐ pul
- ☐ kredit
- ☒ bazar, kredit və sistem
- ☐ qarışıq

417 Hesablama vaxtı düsturla müəyyən edilir

- ☐ $N=D+T$
- ☐ $D=X+Y$
- ☐ $D=A+B$
- ☒ $D=T+N$
- ☐ $X=D+Y$

418 Birja əmtəəsi deyil

- ☐ neft
- ☐ çay
- ☐ buğda
- ☒ qaz
- ☐ kofe

419 Tələb və təklifin həcmi az olduqda hərraclar necə təşkil olunur?

- ☐ əyani
- ☐ holland
- ☐ qiyabi
- ☒ sadə
- ☐ ikili

420 Holland hərracları xarakterizə olunur

- ☐ dövlət qiymətli
- ☐ bazar qiymətilə
- ☐ aşağı qiymətlə
- ☒ yuxarı qiymətlə
- ☐ sərbəst qiymətlə

421 İkiqat hərraclar bölünür

- ☐ ikili
- ☐ tablo
- ☐ fasiləsiz
- ☒ fasiləsiz və onkol bazar
- ☐ lal

422 İki dollarlıq brokerlər hansı sayda qiymətli kağızlara görə iki dollar komissyon haqqı alır

- ☐ 40.0
- ☐ 5.0
- ☒ 100.0
- ☐ 500.0
- ☐ 20.0

423 Birjada əl hərəkətləri adlanır

- ☐ neqativ
- ☐ mimika
- ☐ jarqon
- ☒ jest
- ☐ profil

424 Brokerə komissyon haqqını ödəyir

- ☐ Satıcılar
- ☐ Birja
- ☐ Alıcılar
- ☒ Broker şirkəti tərəfindən
- ☐ Kliring mərkəzi

425 «Spred» çox olarsa, mütəxəssisə ödənilən gəlirin həcmi nə qədər olar?

- ☐ ödəmə olmayacaq
- ☐ normal
- ☐ kiçik
- ☒ böyük
- ☐ qənaətbəxş

426 Rusiya birjalarında hesablanan birja indeksi

- ☐ RFR
- ☐ SAS-40
- ☐ Dou-Cons
- ☒ RTS
- ☐ RFS

427 Birjadan kənar sistemdir

- ☐ SP-100
- ☐ RTS
- ☐ NASDAK
- ☒ OTS

☐ FBİİA

428 Vahid qiymətin müəyyən edilməsinə əsaslanır

- ☐ sərbəst kurs metodu
- ☐ integral göstərici
- ☐ variasiya metodu
- ☒ vahid kurs metodu
- ☐ reqresiya metodu

429 Xarici valyutaların bərabər həcmdə alınıb satılması

- ☐ Faktoring
- ☐ Varrant
- ☐ Netting
- ☒ Fiksinq
- ☐ Noveyşn

430 Təklif tələbdən çox olarsa, makler nə edir?

- ☐ Ticarəti saxlayır
- ☐ əlavə valyuta cəlb edir
- ☐ birjanı tərk edir
- ☒ valyuta kursunu azaldır
- ☐ Klerkə müraciət edir

431 Fyuçers əqdlərində standartlaşdırılmayan yeganə ölçü

- ☐ keyfiyyət
- ☐ yer
- ☐ müddət
- ☒ qiymət
- ☐ vaxt

432 Fyuçers əqdlərinin vacib xüsusiyyəti

- ☐ Əmtənin adı
- ☐ Kəmiyyət göstərilir

- ☐ Qiymət göstərilmir
- ☒ Əqdin sahibinin göstərlməməsi
- ☐ Vaxtın və yerin göstərlməməsi

433 Fyuçers əqdləri üzrə mövqeyin açılması

- ☐ doğru cavab yoxdur
- ☐ son satış
- ☐ ilkin alış
- ☒ ilkin alış və ya ilkin satış
- ☐ son alış

434 Marja yığımının sadə düsturu

- ☐ $F=O+M$
- ☐ $F=M-P_m \times 100$
- ☐ $M=F+K$
- ☒ $M=S_k \times P_m : 100$
- ☐ $V=M=K$

435 Açıq mövqeyin sahibi maksimum gəlirə sahib olur

- ☐ $M_p > 0$
- ☐ $M_p = 1$
- ☐ $M_p > 1$
- ☒ $M_p < 1$
- ☐ $M_p < 0$

436 İlkin mağaza dərəcəsi təşkil edir

- ☐ 7-8%
- ☐ 4-7%
- ☐ 3-5%
- ☒ 1-10%
- ☐ 3-4%

437 Fyuçers əqdlərinə mane olan əsas amil

- ☐ Spekulyativ əməliyyatlar
- ☐ Hiperinflasiya
- ☐ İnflyasiya
- ☒ Bazar münasibətlərinin zəif olması
- ☐ Yüksək sahibkarlıq bacarığı

438 Birja opsiyonlarının quruluşu seçim imkanı verir

- ☐ Fiksinqə
- ☐ Satışın həcminə
- ☐ Marjaya
- ☒ İcra qiymətinə
- ☐ Alışın həcminə

439 Option strategiyalarının iki növü

- ☐ Sintetik, sadə
- ☐ Analoji, sadə
- ☐ Fərqli, ümumi
- ☒ Sadə, kombinəşdirilmiş
- ☐ Analoji, sintetik

440 «Satış opsionu» strategiyası

- ☐ Bazar üçün
- ☐ Fiksinq üçün
- ☐ Qiyməti almaq üçün
- ☒ Alışa opsiolar
- ☐ Fyuçers üçün

441 Alıcı «put» opsiyonunu ona görə alır ki

- ☐ Gəliri sığorta eləsin
- ☐ Gəlir əldə etsin
- ☐ sonra satsın
- ☒ Gəliri qorusun (qiymət dəyişməsindən)
- ☐ Öz mövqeyini qorusun

442 Opsionların müvəqqəti dəyəri

- ☐ Opsionların mükafatı
- ☐ Opsionların icra qiyməti
- ☐ Aktivlərin qiyməti
- ☒ Opsionun daxili dəyəri ilə qiyməti arasında fərq
- ☐ Opsionların son qiyməti

443 ABŞ-da yaradılan ən qədim fond birjası

- ☐ 1986-cı ildə
- ☐ 1860-cı ildə
- ☐ 1756-cı ildə
- ☒ 1754-cü ildə
- ☐ 1980-cı ildə

444 NAZDAK sistemində neçə peşəkar firma ticarətlə məşğul olur?

- ☐ 500.0
- ☐ 200.0
- ☐ 100.0
- ☒ 400.0
- ☐ 300.0

445 Nyu-York Fond birjasında yerlərin hansı hissəsi icarəyə verilir?

- ☐ 1/2
- ☐ tam
- ☒ 1/3
- ☐ 1/3
- ☐ 1/4

446 Nyu-York Fond birjasının üzvləri hansı kateqoriyaya bölünürlər?

- ☐ Cobberlər
- ☐ Brokerlər
- ☐ Mütəxəssislər
- ☒ Komission evlərinin brokeri, mütəxəssislər, iki dollarlıq brokerlər və s.

☐ Dilerlər

447 Yaponiyada qiymətli kağızların neçə faizi dövriyyədədir?

- ☒ 80.0
☐ 20.0
☐ 5.0
☐ 70.0
☐ 30.0

448 Moskva birjalarında hansı əlvan metallar satılır?

- ☐ Qurğuşun
☐ Nikel
☐ Mis
☒ Gümüş
☐ Alüminium

449 Vladivastokda yerləşir

- ☐ Yenisey birjası
☐ Birja RTM
☐ KİB birjası
☒ Dalbirja
☐ Şərq birjası

450 Rostov Əmtəə birjası yaradılıb

- ☐ 2000-ci ildə
☐ 1985-ci ildə
☐ 1980-cı ildə
☒ 1991-ci ildə
☐ 1990-cı ildə

451 Səhmin nəzəri qiymətidir

- ☐ $\ddot{O}=G \times Q$
☒ $Q=G:O$

- ☐ $G=Q:\ddot{O}$
- ☐ $\ddot{O}=G \times Q$
- ☐ $G=Q \times \ddot{O}$

452 İstiqamətlərin nəzəri qiymətidir?

- ☐ $\dot{I}=D\ddot{a} \times Q$
- ☐ $Q=\dot{I}:D\ddot{a}$
- ☐ $\dot{I}=D\ddot{a}:Q$
- ☒ $D\ddot{a}=\dot{I}:Q$
- ☐ $D\ddot{a}=\dot{I} \times Q$

453 Gələcəkdə qiymətli kağızlar tam olaraq satılacaqdır?

- ☐ səhmdar cəmiyyətlərdə
- ☐ hərracda
- ☐ birjada
- ☒ birjadan kənar ticarətdə
- ☐ küçə ticarətində və hərracda

454 Hansı ticarət növü fyuçers ticarətinə çevriləcək?

- ☐ Heç bir ticarət
- ☐ Fərdi ticarət
- ☐ Opsion ticarəti
- ☒ Kompüter ticarəti
- ☐ Yarmarka

455 Ölkəmizdə birja ticarəti hansı mülkiyyətdə yaradılıb?

- ☐ kollektiv
- ☐ kolxoz
- ☐ ictimai
- ☒ dövlət
- ☐ kooperativ

456 Birja fəaliyyətinin spekulyativ (möhtəkir forması

- ☐ qeyri-kommersiya
- ☐ assosiasiya
- ☐ kooperativ
- ☒ kommersiya
- ☐ holding

457 Rusiya birjalarında informasiya satışından gələn gəlir neçə faiz təşkil edir?

- ☐ 60%-ə qədər
- ☐ 0.35
- ☐ 0.2
- ☒ 30%-ə qədər
- ☐ 0.45

458 Universal birjalar yaradılır

- ☐ Kənd təsərrüfatı malları üzrə
- ☐ Beş mal üzrə
- ☐ Bir mal üzrə
- ☒ Geniş mal qrupu üzrə
- ☐ Mürəkkəb mallar üzrə

459 Beynəlxalq fond birjasıdır

- ☐ İstanbul
- ☐ Sidney
- ☐ Finktpak (ABŞ)
- ☒ Tokio
- ☐ Syanqanq

460 Fəaliyyət sahəsinə görə birjalar bölünür

- ☐ Mərkəzi
- ☐ Regional
- ☐ Mərkəzi, regionlararası
- ☐ Regional, mərkəzi
- ☒ Mərkəzi, regional, regionlararası

461 Fyuçers və opsiyon birjasıdır

- ☐ London
- ☐ Sidney
- ☐ İstanbul
- ☒ FOKS
- ☐ Nyu-York

462 Beynəlxalq birja deyil

- ☐ Heç biri
- ☐ Tokio
- ☐ London
- ☒ Moskva
- ☐ Nyu-York

463 Birjalar tənzimlənilir

- ☐ Qismən xarici
- ☐ Yalnız daxili
- ☐ Yalnız xarici
- ☒ Daxili və xarici
- ☐ Qismən daxili

464 Qiymətli kağızlar bazarının əsas iştirakçısı deyil

- ☐ Dövlət tənzimləyici və nəzarət orqanları
- ☐ İnvestorlar
- ☐ Emitentlər
- ☒ İctimai təşkilatlar
- ☐ Fond vasitəçiləri

465 Dünya praktikasında kütləvi ticarət keçirilir

- ☐ Səssiz
- ☐ Səs siqnalları ilə
- ☐ Jestlə
- ☒ Əl, barmaqla və qışqırıqla

☐ Kompüterlə

466 İlk dəfə Fyuçers əqdləri bağlanıb:

☐ 1870.0

☐ 1850.0

☐ 1956.0

☒ 1865.0

☐ 1965.0

467 Super birjalar yerləşir:

☐ ölkə xaricində

☐ sərhəddə

☐ çay sahilində

☒ okean sahilində

☐ ölkə daxilində

468 Birjada fiksinq əməliyyatıdır:

☐ hecerləmə

☐ ticarətin formalaşması

☐ ticarətin başlanması

☒ ticarətin başa çatması

☐ vasitəçilərin toplantısı

469 Klirinq hesablaşma mərkəzi

☐ dövlət təşkilatdır

☐ bankdır

☐ qeyri-kommersiya təşkilatıdır

☒ kommersiya təşkilatıdır

☐ ictimai təşkilatdır

470 Birjadankənar ticarət keçirilə bilər:

☐ hərracda

☐ kredit təşkilatlarında

- ☐ banklarda
- ☒ birjadankənar və birjada
- ☐ investisiya fondunda

471 Yarmarka nədir?

- ☐ gündəlik bazar
- ☐ gündəlik tələbat bazarı
- ☐ mövsümi bazar
- ☒ ildə bir dəfə keçirilən bazar
- ☐ topdansatış ticarətinin forması

472 Hərracda əsasən hansı məhsullar satılır?

- ☐ istehsal vasitələri
- ☐ qiymətli kağızlar
- ☐ hər növ məhsullar
- ☒ antiq əşyalar, rəsm əsərləri
- ☐ yalnız rəsm əsərləri

473 Hərraclar neçə növdə keçirilir?

- ☐ 8.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 2.0
- ☐ 6.0

474 Hərrac komitəsinin tərkibinə kimlər daxildir?

- ☐ kommersant
- ☐ kommersant, ekspert
- ☐ hərracçı, sədr
- ☒ kommersant, sədr, ekspert, mühasib, hüquq məsləhətçisi, hərracçı
- ☐ əmtəəşünas, ekspert

475 Ticarət əməliyyatlarının xarakterindən asılı olaraq yarmarkanın təşkili istiqamətləri:

- ☐ ucuzlaşdırılmış məhsullar
- ☐ artıq məhsullar
- ☐ istifadə edilməyən məhsullar
- ☒ ilk dəfə dövriyyəyə buraxılan məhsullar
- ☐ kənd təsərrüfatı malları

476 Hərrac nədir?

- ☐ kooperasiya
- ☐ istifadə edilmiş məhsulların satışı
- ☐ bütün növ məhsulların satışı
- ☒ əvvəlcə müəyyən edilmiş yerdə və vaxtda fərdi xüsusiyyətlərə malik əmtəələrin satışı
- ☐ məhsul sahibinin yüksək gəlir əldə etməsi vasitəsi

477 Keçirilmə qaydasından təşkil formasından asılı olaraq hərracların hansı forması doğrudur?

- ☐ qiymətlərin artması və ya azaldılması
- ☐ məcburi, gizli
- ☐ gizli, aşkar
- ☒ könüllü, məcburi
- ☐ aşkar könüllü

478 Sərginin funksiyaları hansılardır?

- ☐ kommersiya xarakterli informasiyaların mübadiləsi
- ☐ reklam işinin təşkili
- ☐ informasiya xidməti
- ☒ cavablar doğrudur
- ☐ informasiya-məlumat bankının yaradılması

479 Yarmarkalar yaradılır

- ☐ Regionlararası mal dövriyyəsi əməliyyatlarının fəallaşdırılması
- ☐ Mal qıtlığını azaltmaq üçün
- ☐ Tədavül sferasında inhisarsızlaşdırma üçün
- ☒ İstehsal və tədavül sferasında inhisarsızlaşdırma üçün
- ☐ Tərəflər arasında işgüzar və təsərrüfat əlaqələrinin sərbəst qurulması

480 Yarmarkalar keçirilə bilər

- ☐ Tərəflərin razılığı ilə xüsusi binalarda
- ☐ Yalnız icarə olunmuş yerlərdə
- ☐ Yalnız xüsusi binalarda
- ☒ Xüsusi və icarə olunmuş binalarda
- ☐ Hökumətin icazəsi ilə xüsusi yerlərdə

481 Əgər hüquqi və fiziki şəxslər yarmarkada öz malını satmaq və ya reklam etmək istəyirsə, onda

- ☒ Əvvəlcədən yer almalı və ya sifariş verməlidir (sahə metrə
- ☐ Vəsait ödəməlidir
- ☐ Yerin pulunu əvvəlcədən ödəməlidir (tarif sisteminə əsasən
- ☐ Sifariş verməli və ya yer almalıdır (satdığı məhsulun həcmi qədər
- ☐ Çek almalıdır

482 Yarmarkanın uğurlu keçirilməsi üçün lazımdır

- ☐ reklam olunmalıdır
- ☐ iştirakçılar reklam olunmalıdır
- ☐ satış stimullaşdırılmalıdır
- ☒ iştirakçılar, satılan malların çeşidi və sayı haqqında əvvəlcədən təqribi məlumat olunmalıdır
- ☐ iştirakçıları dəvət etmək lazımdır

483 Satıcı və alıcılar üçün

- ☐ birja ilə yarmarkanın fərqi yoxdur
- ☐ birjalar yarmarkalara nisbətən əlverişlidir
- ☐ birjalar əlverişli, ucuz və etibarlıdır
- ☒ yarmarkalar əlverişli, ucuz və etibarlıdır
- ☐ yarmarkalar birjalara nisbətən əlverişlidir

484 Yarmarkalar bölünür

- ☐ orta
- ☐ ümumrespublika, regional, zonal
- ☐ beynəlxalq, regional, zonal
- ☒ beynəlxalq, regional, ümumrespublika, zonal

- ☐ böyük, orta, kiçik

485 Yarmarkalar təşkil olunur

- ☐ iqtisadi orqanlarda
☐ yalnız mili kommersiya orqanlarında
☐ yalnız xüsusi dövlət orqanlarında
☒ dövlət idarəetmə orqanlarında və böyük kommersiya strukturlarında
☐ ictimai orqanlarda

486 Topdan yarmarkalar əsasən işləyir

- ☐ xüsusi
☐ fasiləsiz
☐ mövsümi
☒ yeri və vaxtı əvvəlcədən müəyyən olunmuş qrafiklə
☐ birjaların təsiri altında

487 Konkret yarmarkaya rəhbərlik üçün yaradılır

- ☐ sərgi komitəsi
☐ birja komitəsi
☐ yarmarka komitəsi
☒ qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün geniş səlahiyyətə malik yarmarka komitəsi
☐ hərrac komitəsi

488 Yarmarka komitəsinin tərkibinə daxil olan nümayəndələr

- ☐ yalnız kommersiya qurumları
☐ elmi-tədqiqat institutları
☐ istehsal və kommersiya strukturları
☒ dövlət, kommersiya, istehsal, elmi-tədqiqat strukturları
☐ yalnız dövlət qurumları

489 Yarmarka komitəsidir

- ☐ xüsusi orqandır
☐ icra orqanıdır

- ☐ qeyri-kollegional orqandır
- ☒ kollegional orqandır
- ☐ ictimai orqandır

490 Yarmarka komitəsi

- ☐ informasiya toplayır
- ☐ işçi orqanları yaradır
- ☐ yalnız iştirakçıları müəyyən edir
- ☒ yarmarka iştirakçılarının tərkibini müəyyən edir və işçi orqanı yaradır
- ☐ iş şəraiti yaradır

491 Yarmarkanın işçi orqanıdır

- ☐ marketinq və reklam qrupu
- ☐ müdiriyyət, arbitraj şöbəsi
- ☐ marketinq qrupu, sazişlərin uçotu
- ☒ müdiriyyət, arbitraj, marketinq qrupu, sazişlərin uçotu və s.
- ☐ reklam və elanlar şöbəsi

492 Yarmarka ticarət əməliyyatlarının gedişidir

- ☐ Yarmarkanın işini tənzimləyir
- ☐ Arbitraj, informasiya və qeydiyyat şöbələrinə qismən nəzarət edir
- ☐ Arbitraj, informasiya və qeydiyyat şöbələrini əlaqələndirir
- ☒ Arbitraj, informasiya, müqavilələrin qeydiyyatı və uçotu şöbələrinə nəzarət edir və qismən tənzimləyir
- ☐ Yarmarkanın işinə tam nəzarət edir

493 Hərrac mal satışı üsuludur

- ☐ ictimai
- ☐ fərdi xarakteri olmayan malların
- ☐ fərdi xarakterli malların
- ☒ fərdi xarakterli malların əvvəlcədən müəyyən olunmuş vaxtda və yerdə açıq-aşkar satışı
- ☐ xalq istehlakı mallarının

494 Malların ekspert qiymətləndirilməsi müəyyən etməklə yekunlaşır

- ☐ Ən yüksək qiymətin
- ☒ Start qiymətinin
- ☐ Müqavilə qiymətinin
- ☐ Ehtimal qiymətin
- ☐ Katirovka qiymətinin

495 Bəzi hallarda satıcı və hərrac iştirakçısı aşağı qiymətə razılaşıır

- ☐ xüsusi qiymətdən
- ☐ katirovka qiymətindən
- ☐ minimal qiymətdən
- ☒ «ehtiyat» qiymətindən
- ☐ birja qiymətindən

496 Hərraclar təşkil edilir:

- ☐ yalnız məcburi
- ☐ icbari
- ☐ məcburi
- ☒ könüllü və məcburi
- ☐ yalnız könüllü

497 Hərracda satıla bilər:

- ☐ tikinti materialları
- ☐ xammallar
- ☐ neft məhsulları
- ☒ bələdiyyə torpaqları
- ☐ vakansiyalar

498 İngilis hərracı keçirilir:

- ☐ bazar qiymətilə
- ☐ dəyişən qiymətlə
- ☐ sabit qiymətlə
- ☒ artan qiymətlə
- ☐ azalan qiymətlə

499 Holland hərracı keçirilir:

- ☐ bazar qiymətilə
- ☐ dəyişən qiymətlə
- ☐ sabit qiymətlə
- ☒ azalan qiymətlə
- ☐ artan qiymətlə

500 Xəz-dəri məmullatları üzrə beynəlxalq hərrac yerləşir:

- ☐ Seulda
- ☐ Bakıda
- ☐ Londonda
- ☒ Sankt-Peterburqda
- ☐ Tokioda

501 Hərrac gəliri hesablanır:

- ☐ arbitraj şöbəsində
- ☐ qiymət şöbəsində
- ☐ marketinq şöbəsində
- ☒ mühasibatlıqda
- ☐ ekspertiza şöbəsində

502 Start qiymətindən qiymətə satıla bilər:

- ☐ cavablar doğrudur
- ☐ eyni
- ☐ aşağı
- ☒ yuxarı
- ☐ sabit

503 Ticarət-sənaye palatasıdır (TSP)

- ☐ investisiya fondu
- ☐ beynəlxalq əlaqələrin qorunması üzrə təşkilat
- ☐ azad sahibkarlığın qorunması üzrə təşkilat
- ☒ beynəlxalq normaların və azad sahibkarlıq əmələlərinin qorunması

☐ investisiya şirkəti

504 Ticarət-sənaye palatası

- ☐ qeyri-ictimai birlikdir
- ☐ kənd təsərrüfatının inkişafı üzrə dövlət qurumu
- ☐ biznesin inkişafı üzrə dövlət təşkilatı
- ☒ biznesin iştirakı üzrə dövlətin təsirli ictimai güclərindən biri
- ☐ ictimai birlikdir

505 Avropada ilk TSP yaradılıb

- ☐ XX əsrdə
- ☐ XIV əsrdə
- ☐ XV əsrdə
- ☒ XVI əsrdə
- ☐ XIX əsrdə

506 Ticarət palatası institutu öz tarixini başlayıb

- ☐ 1830-da
- ☐ 1370-də
- ☐ 1480-də
- ☒ 1555-də
- ☐ 1600-da

507 Ticarət palatası ilk dəfə yaradılıb

- ☒ Marsel (Frans)
- ☐ Bakı
- ☐ Moskva
- ☐ Edenburq (İngiltərə)
- ☐ Tbilisi

508 Ticarət-sənaye palatası təsisçilərin təşəbbüsü ilə yaradılır

- ☐ 10.0
- ☐ 15.0

- ☐ 5.0
- ☒ 25.0
- ☐ 35.0

509 Ticarət palatasının qeydiyyatını həyata keçirir

- ☐ Güc strukturları
- ☐ Yerli orqanlar
- ☐ Vergilər Nazirliyi
- ☒ Ədliyyə Nazirliyi
- ☐ Hüquq-mühafizə orqanları

510 Ticarət palatası fəaliyyətini dayandırır

- ☐ Yuxarı orqanlar qərar qəbul etdikdə
- ☐ Ləğv edildikdə
- ☐ Yenidən təşkil olunma, birləşdirmə
- ☒ Yenidən təşkil olunduqda, birləşdirildikdə, ləğv edildikdə və yuxarı orqanlar qərar qəbul etdikdə
- ☐ Birləşdikdə

511 Ticarət palatasının əmlakı formalaşdırılır

- ☐ müxtəlif rüsumlar
- ☐ təsərrüfat fəaliyyətindən gələn gəlirlə
- ☐ üzvlük haqqı ilə
- ☒ üzvlük haqqı, təsərrüfat fəaliyyətindən gələn gəlir və digər daxilolmalar hesabına
- ☐ digər daxilolmalar və yardımçı təsərrüfatdan gələn gəlirlər hesabına

512 Ticarət palatasının ali idarəedici orqanıdır

- ☐ iclas
- ☐ ümumi iclas
- ☐ konfrans
- ☒ qurultay
- ☐ konqres

513 TSP-nin tərkibin daimi fəaliyyətdə olan komitələr daxildir

- ☐ 40.0
- ☐ 20.0
- ☐ 5.0
- ☒ 15.0
- ☐ 35.0

514 Yarmarka və sərgilərin tipləri mövcuddur

- ☐ kiçik ticarət yarmarkaları
- ☐ sərgilər, sahə yarmarkaları
- ☐ satış yarmarkaları
- ☒ yarmarkalar, sərgilər
- ☐ əsas ticarət yarmarkaları

515 Sərgi tiplərindən biridir

- ☐ şirkətin sərgisi
- ☐ firmanın sərgisi
- ☐ xüsusi sərgi
- ☒ hər hansı firma və ya şirkətin sərgisi, xüsusi sərgi
- ☐ xüsusi sərgi

516 Miqyasına görə sərgilər ola bilər

- ☐ milli
- ☐ çox ixtisaslaşdırılmış
- ☐ az ixtisaslaşdırılmış
- ☒ az ixtisaslaşdırılmış, çox ixtisaslaşdırılmış və universal
- ☐ regional

517 Sərgilərdə dövlət nəzarəti çox olan ölkələr

- ☐ İspaniya
- ☐ İtaliya
- ☐ Almaniya
- ☒ cavablar doğrudur
- ☐ Fransa

518 Ticarət palatasının səlahiyyətinə aiddir:

- ☐ valyuta toplamaq
- ☐ xarici əlaqə yaratmaq
- ☐ bazar təşkil etmək
- ☒ sərgilər təşkil etmək
- ☐ trening keçirmək

519 Ticarət palatası sərgiləri təşkil edir:

- ☐ hərraclarda
- ☐ bazarlarda
- ☐ idman arenalarında
- ☒ Bakı Ekspo Mərkəzində
- ☐ birjada

520 Əmək bazarı nədir?

- ☐ əmək bazarı-işçi qüvvəsidir
- ☐ qeyri-məşğulluq xidməti
- ☐ məşğulluq xidmətinin formasıdır
- ☐ əmək bazarı-işçi qüvvəsi deyil, göstərilən xidmətdir
- ☒ əmək bazarı-minlərlə işçilərin və işə götürülənlərin öz arasında görüşdüyü və qarşılıqlı fəaliyyət göstərdiyi mürəkkəb sosial-iqtisadi hadisədir

521 Əmək bazarının neçə növü var?

- ☐ regional əmək bazarı
- ☐ daxili əmək bazarı
- ☐ xarici əmək bazarı
- ☒ xarici və daxili əmək bazarı
- ☐ beynəlxalq, milli və regional

522 Məkan ölçüsündən, inzibati ərazi çərçivəsindən asılı olaraq əmək bazarının növləri hansılardır?

- ☐ milli
- ☐ daxili, xarici
- ☐ milli, beynəlxalq
- ☒ milli, yerli, beynəlxalq

☐ regional

523 Beynəlxalq əmək bazarı nədir?

- ☐ milli bazarı əhatə edir
- ☐ regionları əhatə edir
- ☐ ölkə daxilini əhatə edir
- ☒ müxtəlif ölkə və qitələri əhatə edir
- ☐ işçi qüvvəsinə tələb və təklifi proqnozlaşdırmaq

524 Daxili əmək bazarı:

- ☐ struktur bölmələr
- ☐ işsizliyin ləğv edilməsi ilə əlaqədar regionlararası fəaliyyəti əhatə edən əmək bazarıdır
- ☐ hər hansı peşə üzrə işçi qüvvəsinin bir müəssisədən digərinə keçməsidir
- ☒ bir müəssisə daxilində işçilərin bir vəzifədən digərinə keçməsi ilə əlaqədar meydana gəlir
- ☐ sərbəst iş yerlərinin uçotudur

525 Kamillik dərəcəsinə və səviyyəsinə görə bazarlar neçə yerə ayrılır?

- ☐ sağlam rəqabət bazarı
- ☐ kölgəli bazar
- ☐ natamam bazar
- ☒ natamam, kölgəli və tənzimlənən bazar
- ☐ tənzimlənən bazar

526 Məşğulluq nədir?

- ☐ vakansiya yerləri
- ☐ qazanc gətirməyən ictimai işlərlə məşğul olmasıdır
- ☐ vətəndaşların qazanc gətirən bütün növ işlə məşğul olmasıdır
- ☒ vətəndaşların qanunvericiliyinə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətidir
- ☐ işsizliyin aradan qaldırılması

527 Məşğulluğun hansı növlərini fərqləndirirlər?

- ☐ əhalinin sosial müdafiəsi
- ☐ rasiona

- ☐ məhsuldar
- ☒ məhsuldar, rasiona, səmərəli
- ☐ səmərəli

528 Müvəqqəti məşğulluq nədir?

- ☐ əlavə məsrəflər
- ☐ əlavə gəlir əldə etmək
- ☐ daimi iş yerinə sahib olmaq
- ☒ müvəqqəti kontraktlar üzrə və ya podrat şərtlərlə işləmək
- ☐ yeni iş yerləri açmaq

529 Mövsümi məşğulluq nədir?

- ☐ qeyri-sabit iş yeri
- ☐ mövsümi iş yerlərinin açılması
- ☐ il ərzində eyni dərəcədə gərginliklə işləyən iş yeri
- ☒ il ərzində eyni dərəcədə gərginliklə işləməyən mövsümi iş yeri
- ☐ sabit iş yeri

530 İşsizliyin mahiyyəti nədən ibarətdir?

- ☐ rüsum ödəmək
- ☐ müvəqqəti iş yeri
- ☐ işləmək işləməyən vətəndaşlar məcmusu
- ☒ əmək qabiliyyətli əhəlinin iş tapa bilməməsi
- ☐ işsizliyə görə müavinət almaq

531 İşsizliyin hansı növləri var?

- ☐ məcburi işsizlik
- ☐ struktur işsizlik
- ☐ friksion işsizlik
- ☒ birinci üç variant doğrudur
- ☐ tsiklik işsizlik

532 Əmək bazarının fəaliyyət göstərməsində neçə prinsipial vəziyyət qeyd olunur

- ☐ 8.0
- ☐ 7.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 6.0

533 Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif arasında iqtisadi münasibətlərin məcmusu

- ☐ əmək birjasının məzmunudur
- ☒ əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
- ☐ ziddiyətlidir
- ☐ əmək bazarının konyukturu
- ☐ vacib olmayan şərtlərdəndir

534 Müxtəlif sosial-iqtisadi maraqların kəsişməsi əmək bazarının fəaliyyətinin

- ☐ tərkibi deyil
- ☒ əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
- ☐ vacib olmayan şərtlərdəndir
- ☐ əmək birjasının məzmunudur
- ☐ tərkibidir

535 Müəssisənin mövqeyi baxımından əməkdaşların qarşılıqlı münasibəti

- ☐ tərkibi deyil
- ☐ vacib olmayan şərtlərdəndir
- ☐ əmək birjasının məzmunudur
- ☒ əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
- ☐ tərkibidir

536 Əmək bazarının fəaliyyət göstərməsi üçün vacib olan elementlərin sayı

- ☐ 9.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 5.0
- ☐ 7.0

537 İş qüvvəsinin ayrılmaz hüququ

- ☐ tərkibi deyil
- ☐ əmək bazarının əsas prinsipi ola bilməz
- ☐ əmək birjasının əsas prinsipidir
- ☒ əmək bazarının əsas prinsiplərindəndir
- ☐ tərkibidir

538 Alıcı və satıcı təmasının uzun müddətli olması

- ☐ tərkibi deyil
- ☐ əmək bazarının əsas prinsipi ola bilməz
- ☐ əmək birjasının əsas prinsipidir
- ☒ əmək bazarının əsas prinsiplərindəndir
- ☐ tərkibidir

539 Sazişlərin pula nəğd olmayan hesablaşmaları

- ☐ tərkibi deyil
- ☐ əmək bazarının əsas prinsipi ola bilməz
- ☐ əmək birjasının əsas prinsipidir
- ☒ əmək bazarının əsas prinsiplərindəndir
- ☐ tərkibidir

540 Böyük həcmdə institutsional strukturların xüsusi növü

- ☐ tərkibi deyil
- ☐ əmək bazarının əsas prinsipi ola bilməz
- ☐ əmək birjasının əsas prinsipidir
- ☒ əmək bazarının əsas prinsiplərindəndir
- ☐ tərkibidir

541 Sazişlərin yüksək səviyyədə fərdiləşdirilməsi

- ☐ tərkibi deyil
- ☐ əmək bazarının əsas prinsipi ola bilməz
- ☐ tərkibidir
- ☒ əmək bazarının əsas prinsiplərindəndir

- ☐ əmək birjasının əsas prinsipidir

542 Əmək bazarının əsas tərkib hissəsi

- ☐ əmək birjalrı
☐ iqtisadiyyatın mızdlu işçi qüvvəsinə olan tələbin məcmusu
☐ bütün mızdlu işçi qüvvəsini əhatə edən təklifin məcmusu
☒ iqtisadiyyatın mızdlu işçi qüvvəsinə olan tələb və təklifin məcmusu
☐ məşğulluq proqramı üçün mızdlu işçi qüvvəsi

543 Əmək bazarının əsas elementləri

- ☐ Əmək bazarının infrastrukturı
☐ Əmək bazarında subyektlər arasında əlaqələrin tənzimlənməsi
☐ Fond birjalrı
☒ Əmək bazarının subyektləri
☐ Əhalinin məşğulluq xidməti

544 Əmək bazarının əsas subyektləridir

- ☐ brokerlər
☐ mızdlu işçilər
☐ işə götürənlər
☒ işəgötürənlər və mızdlu işçilər
☐ vasitəçilər

545 Əmək bazarının konyukturudur

- ☐ əcnəbi işçilərin sayı
☐ məşğul əhalinin sayı
☐ əmək qabiliyyətli əhali
☒ əmək bazarının bütün strukturları arasında tələblə təklifin nisbəti
☐ işsiz əhalinin sayı

546 Əmək bazarının infrastrukturı

- ☐ əmək birjası
☐ dövlət müəssisələri

- ☒ ictimai təşkilat və fondlar
- ☐ firma və müəssisələrin kadr xidməti
- ☐ məşğulluqla məşğul olan qeyri-dövlət müəssisələri

547 «Əhalinin məşğulluğu haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir

- ☐ 2005-ci ildə
- ☐ 2010-cu ildə
- ☐ 1990-cı ildə
- ☒ 2001-ci ildə
- ☐ 2009-cu ildə

548 Azərbaycan Respublikasında məşğul əhali sayılır

- ☐ hərbi xidmətçilər
- ☐ özlərini sərbəst işlə təmin edənlər
- ☐ əmək müqaviləsi olmayanlar
- ☒ əmək müqaviləsi ilə işləyənlər
- ☐ əmək haqqı ödənilən ictimai işçilər

549 Azərbaycan Respublikasının məşğul əhalisidir

- ☐ tələbələr
- ☐ üzürlü səbəbdən işdə olmayanlar (məzuniyyət, xəstəlik və s.
- ☐ əmək qabiliyyətli əyani tələblər
- ☒ əyani tələbələr (əmək qabiliyyətli, üzürlü səbəbdən işdə olmayanlar, mülki-hüquqi müqavilə ilə işləyənlər
- ☐ mülki-hüquqi müqavilə ilə işləyən işçilər

550 Neçə məşğulluq statusu fərqləndirilir?

- ☐ 1.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

551 Muzdlu işçilər o işçilərə deyilir ki

- ☐ miqrantlar
- ☐ gömrük rüsumu ödəyən əcnəbi işçilər
- ☐ sərhəddi keçən işçilər müqavilə bağladıda
- ☒ əmək fəaliyyətinin şəraiti haqqında müəssisə rəhbərinin yazılı və ya şifahi razılığı
- ☐ əcnəbilər

552 Məşğulluğun üç növü fərqləndirilir

- ☐ Qismən, qeyri-məhsuldar və məcburi seçilən məşğulluq
- ☐ Qismən, məhsuldar və sərbəst seçilən məşğulluq
- ☐ Tam, qismən və sərbəst seçilən məşğulluq
- ☒ Tam, məhsuldar və sərbəst seçilən məşğulluq
- ☐ Tam, qeyri-məhsuldar və sərbəst seçilən məşğulluq

553 Əhalinin cinsi yetkin hissəsi sayılır

- ☐ əhalinin sosial-iqtisadi qrupu
- ☐ əhalinin sosial qrupu
- ☐ əhalinin demoqrafik qrupu
- ☒ əhalinin sosial-demoqrafik qrupu
- ☐ əhalinin iqtisadi qrupu

554 Əhalinin əmək fəaliyyətli aktiv hissəsi (gənc qrup

- ☐ 35-40 yaş
- ☐ 18-25 yaş
- ☐ 25-30 yaş
- ☒ 16-29 yaş
- ☐ 20-30 yaş

555 Orta yaş qrupu

- ☐ 30-40 yaş
- ☐ 25-30 yaş
- ☐ 30-35 yaş
- ☒ 30-49 yaş
- ☐ 40-45 yaş

556 Təqaüd yaşından əvvəl yaş həddi (əmək qabiliyyətli əhalinin hansı yaşdan yuxarı

- ☐ 55.0
- ☐ 60.0
- ☐ 40.0
- ☒ 50.0
- ☐ 70.0

557 Əmək bazarının seqmentləşdirilməsi

- ☐ iş qüvvəsi tələb-təkliflə məhdudlaşdırılır
- ☐ əcnəbi iş qüvvələri hesabına əmək bazarı formalaşdırılır
- ☐ iş qüvvəsi məhdudlaşdırılmır
- ☒ ölkə sərhədləri daxilində çevik iş qüvvəsinin məhdudlaşdırılması
- ☐ iş qüvvəsi əmək bazarında formalaşır

558 İlkin əmək bazarı üçün xarakterikdir

- ☐ idarəetmə sisteminin olması
- ☐ peşəkar irəliləmə imkanlarının olması
- ☐ işçilərin yenidən hazırlanması
- ☒ əmək haqqının yüksək, məşğulluq səviyyəsinin sabit olması
- ☐ proqressiv texnologiyaların olması

559 Təkrar əmək bazarı üçün xarakterikdir

- ☐ texnika və texnologiyanın sərf olması
- ☐ əmək haqqının aşağı olması
- ☐ əhalinin yaşlı hissəsi
- ☒ məşğulluğun qeyri-sabitliyi və kadr axıcılığının yüksək olması
- ☐ peşəkarcasına irəliləmə imkanının olmaması

560 Əmək bazarının seqmentlərə bölünməsinin səbəbləri

- ☐ bazarın konyukturu
- ☐ əməyin sosial effektivlik səviyyəsi
- ☐ istehsalda iqtisadi effektivlik səviyyəsi
- ☒ istehsalda iqtisadi effektivlik səviyyəsi, əməyin sosial effektivlik səviyyəsi, istehsalda əməyin sosial-iqtisadi səviyyəsi

- ☐ istehsalda əməyin sosial-iqtisadi səviyyəsi

561 Daxili əmək bazarı şərtlənir

- ☐ ləğv edilən iş yerlərinin sayı ilə
☐ məşğulluq səviyyəsilə
☐ müəssisədə işçilərin sayı və təşkililə
☒ avadanlıqdan istifadə dərəcəsilə
☐ təkrar yaradılan iş yerləri ilə

562 Xarici əmək bazarı işəgötürən və muzzdlu işçilər arasında münasibətlər sistemidir

- ☐ ölkələr, müəssisələr, sahələr
☐ region, sahələr
☐ ölkə, region
☒ ölkələr, region, sahələr
☐ ölkələr, müəssisələr, region

563 İqtisadiyyatda məşğul olan əhalini şərti olaraq qruplara bölmək olar

- ☐ qeyri-rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar
☐ rəsmi dövlət və rəsmi qeyri-dövlət bölməsində çalışanlar
☐ tələbələr
☒ dövlət və qeyri-dövlət bölməsində çalışanlar
☐ rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar

564 İşsizliyi öyrənərkən xüsusi olaraq fikir vermək lazımdır

- ☐ işsizliyin tipi və müddəti
☐ işsizliyin səviyyəsi
☐ işsizlərin statusu
☒ işsizliyin əhatə etdiyi sahələr və işsizlərin hərəkəti
☐ təbii işsizlik

565 Məşğulluq siyasəti tədbirlərin məcmusudur

- ☐ əmək bazarının
☐ cəmiyyət üzvlərinin iqtisadi inkişafına təsir

- ☐ cəmiyyət üzvlərinin sosial inkişafına təsir
- ☒ cəmiyyətin və hər bir cəmiyyət üzvünün sosial-iqtisadi inkişafına birbaşa və ya dolayısı ilə təsir
- ☐ cəmiyyətin sosial-iqtisadi inkişafına təsir

566 Məşğulluq siyasətinin müxtəlif səviyyələri vardır

- ☐ region, sahə, lokal
- ☐ sahə, region, lokal
- ☐ beynəlxalq, regional, sahə
- ☒ ümumdövlət, regional və lokal
- ☐ lokal, sahə

567 Məşğulluq siyasətinin əsas modellərinin sayı

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 7.0

568 Məşğulluq siyasətində avropa modelidir

- ☐ əmək haqqının azaldılması
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
- ☐ əmək haqqının yüksəldilməsi
- ☒ əmək məhsuldarlığının yüksəldilməsi ilə işçilərin sayının azaldılması
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi ilə işsizlərin sayının azaldılması

569 Skandinaviya modeli təmin etməyə əsaslanır

- ☐ sosial bərabərliyi
- ☐ bütün zəhmətkeşlərə dövlət yardımının verilməsi
- ☐ bütün zəhmətkeşlərin dövlət qulluğunda təmin edilməsi
- ☒ əmək haqqının orta səviyyəsilə dövlət bölməsində praktiki olaraq bütün zəhmətkeşlər üçün iş yerlərinin yaradılması
- ☐ qeyri-dövlət bölməsində işçilərin əmək məhsuldarlığının artırılması

570 Amerikan modeli iş yerlərinin yaradılmasına istiqamətlənir

- ☐ sosial bərabərsizliyi
- ☐ iqtisadi aktiv əhalinin məhsuldarlığının aşağı olması
- ☐ iqtisadi aktiv əhalinin yüksək məhsuldarlığının olması
- ☒ iqtisadi aktiv əhalinin müəyyən hissəsi üçün yüksək məhsuldarlığın tələb olunmaması
- ☐ əhalinin qeyri-aktiv hissəsinin iş yerləri ilə təmin olunması

571 Məşğulluq siyasəti vasitələrinin seçilmiş əsas variantları

- ☒ 2.0
- ☐ 5.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 6.0

572 Fəal məşğulluq siyasətidir

- ☐ verginin azaldılması məqsədilə dövlətin sosial-iqtisadi tədbirləri
- ☐ işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi tədbirləri
- ☐ işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi və təşkilati tədbirləri
- ☒ işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin hüquqi, təşkilati və iqtisadi tədbirləri
- ☐ işsizlik səviyyəsinin azaldılması məqsədilə məhsuldarlığın yüksəldilməsi tədbirləri

573 Məşğulluğun passiv siyasətində ödənilən yardımlar

- ☐ iş yerlərinin seçilməsinə qədər ödənişlərin dayandırılması
- ☐ dövlətin məşğulluq xidmətinə etdiyi yardımlar
- ☐ iş yerlərinin seçilməsi məqsədilə işsizlərə yardımların edilməsi
- ☒ iş yerlərinin seçilməsi məqsədilə işsizlərə dövlət məşğulluq xidmətlərinin etdiyi yardımlar
- ☐ əlavə yardımların dövlət məşğulluq xidmətləri tərəfindən dayandırılması

574 İş qüvvəsi bölünür

- ☐ ekstremal, sosial və ərazi
- ☐ ərazi və ictimai
- ☐ sosial və ictimai
- ☒ sosial-ictimai və ərazi
- ☐ sosial və ərazi

575 İctimai-sosial sahədə iş qüvvələrinin çevikliyi

- ☐ əmək birjalının aktivliyi nəticəsində
- ☐ əmək fəaliyyətinin müxtəlif proseslərdən asılı olaraq dayandırılması
- ☐ müxtəlif səbəblərdən əmək fəaliyyətinin dayandırılması
- ☒ müxtəlif səbəblərdən əmək fəaliyyətinin məzmununda baş verən dəyişikliklər
- ☐ əmək fəaliyyətinin məzmununun dəyişməsi nəticəsində

576 İş qüvvəsinin ərazi üzrə çevikliyi

- ☐ yerli miqrasiya
- ☐ miqrasiya xidməti
- ☐ istehsalın başqa sahələrlə qarışdırılması
- ☒ əhali miqrasiyası
- ☐ istehsal güclərinin qarışdırılması

577 Emiqrasiya

- ☐ əhalinin miqrasiyası
- ☐ əhalinin qayıtması
- ☐ digər ölkənin ərazisinə əhalinin getməsi
- ☒ hər hansı bir ölkənin sərhəddindən əhalinin digər ölkəyə keçməsi
- ☐ hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi

578 İmmiqrasiya

- ☐ əhalinin uçuşu
- ☐ əhali axını
- ☐ hər hansı ölkənin sərhəddindən əhalinin getməsi
- ☒ hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi
- ☐ miqrasiya xidməti

579 Əhali miqrasiyası bölünür

- ☐ qayıtmayan miqrasiya
- ☐ geri qayıdan və qayıtmayan miqrasiya
- ☐ daimi və müvəqqəti miqrasiya
- ☒ daimi, müvəqqəti, geri qayıdan və qayıtmayan miqrasiya

☐ uzunmüddətli miqrasiya

580 Müxtəlif səbəblərdən asılı olaraq əhali miqrasiyası bölünür

- ☐ icbari
- ☐ məcburi
- ☐ könüllü
- ☒ könüllü və məcburi
- ☐ fasiləli

581 İş qüvvəsinin hərəkətinin xarakterindən asılı olaraq miqrasiyaya bölünür

- ☐ passiv
- ☐ dəyişkən
- ☐ mövsümi
- ☒ mövsümi və dəyişkən
- ☐ mövsümi və çevik

582 Dəyişkən miqrasiyadır

- ☐ iş qüvvəsinin daxili hərəkəti
- ☐ iş qüvvəsinin bir yaşayış məntəqəsindən digərinə keçməsi
- ☐ kənd təsərrüfatında işlərin mövsümi artması
- ☒ iş qüvvəsinin daimi olaraq bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getməsi və əksinə
- ☐ iş qüvvəsinin müxtəlif yaşayış məntəqələri arasında hərəkəti

583 Ölkədə əhali miqrasiyasının qanunvericiliklə müəyyən edilmiş normalarıdır

- ☐ açıq
- ☐ qeyri-qanuni
- ☐ qanuni
- ☒ qanuni və qeyri-qanuni
- ☐ gizli

584 Miqrasiya fəaliyyətinin həyata keçirilməsi vasitəsidir

- ☐ miqrantların öz gücü və vasitələri hesabına sərbəst hərəkəti
- ☐ birjalar

- ☐ ictimai orqanların iştirakı ilə miqrasiya
- ☐ dövlət müəssisələrinin köməyi ilə miqrasiyanın təşkili
- ☒ miqrantların öz gücü və vasitələri hesabına sərbəst hərəkəti, dövlət müəssisələrinin köməyi ilə miqrasiyanın təşkili, ictimai orqanların iştirakı ilə miqrasiya

585 Miqrasiya prosesi müxtəlif amillərdən asılı olaraq bölünür

- ☐ sosial-iqtisadi
- ☐ demoqrafik
- ☐ təbii-iqlim
- ☒ bütün cavablar doğrudur

586 Əhali miqrasiyası ölkənin sosial-iqtisadi inkişafına təsir edir

- ☐ qarışıq
- ☐ müsbət
- ☐ stimullaşdırıcı
- ☒ əks-təsir
- ☐ mənfi

587 Miqrant axını nəticəsində müşayiət olunur

- ☐ işsizlik
- ☐ bazar infrastrukturunda gərginliyin azalması
- ☐ sosial infrastrukturda gərginliyin azalması
- ☒ sosial infrastrukturda gərginliyin artması
- ☐ əmək haqqının artması

588 Bəzi hesablamalara görə miqrantların daimi yaşayan əhalinin tərkibinə uyğunlaşmasına vaxt lazımdır

- ☐ 3 il
- ☐ 15 il
- ☐ 20 il
- ☒ 10 il
- ☐ 5 il

589 Əmək birjasının əsas funksiyası nədir?

- ☐ cavablar doğrudur

- ☐ qiymətli kağızların satışını təşkil etmək
- ☐ məhsulların satışını təşkil etmək
- ☒ vətəndaşların işlə təminatını təşkil etmək
- ☐ cavablar doğru deyil

590 Əmək birjasının predmetidir:

- ☐ qiymətli kağızlar
- ☐ təqaüdçülər
- ☐ peşəkarlar
- ☒ boş vakansiyalar
- ☐ miqrantlar

591 Əmək birjalarında işsizlər ödənişlə qeydiyyatda alınır:

- ☐ 9 ay
- ☐ 5 ay
- ☐ 3 ay
- ☒ 6 ay
- ☐ 7 ay

592 Vergi nədir?

- ☐ rüsumların toplanması
- ☐ iş fəaliyyəti nəticəsində gəlirdən verilən müəyyən məbləğdir
- ☐ ölkənin iqtisadi həyatına təsir göstərən mühüm vasitə
- ☒ hüquqi və fiziki şəxslərdən dövlət büdcəsinə məcburi tutulan tədiyyə
- ☐ ölkənin maliyyə bazarını formalaşdıran institut

593 Verginin növləri:

- ☐ torpaq vergisi
- ☐ əmlak vergisi
- ☐ aksiz vergisi
- ☒ mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi

594 Verginin funksiyaları hansılardır?

- ☐ həvəsləndirici
- ☒ bölüşdürücü
- ☐ stimullaşdırıcı
- ☐ nəzarətedici
- ☐ tənzimləyici

595 Vergi tutma sisteminin növləri:

- ☐ artan məhsuldarlığa görə vergi
- ☐ progressiv
- ☐ qeyri-mütənasib
- ☒ mütənasib
- ☐ regressiv

596 Əlavə dəyər vergisinin obyektləri:

- ☐ əcnəbi hüquqi və fiziki şəxslərdən tutulan vergilər
- ☐ fiziki şəxslərdən tutulan vergilər
- ☐ hüquqi şəxslərdən tutulan vergilər
- ☒ istehsal edilmiş məhsulun həcmindən onun istehsalına sərf edilmiş xammal, materialın dəyərinin sərfəzər edilməsi
- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının qeydiyyatından tutulan vergilər

597 Aksiz nədir?

- ☐ uçotdan silmək
- ☐ onlara nəzarət etmək
- ☐ kəsmək, uçota almaq
- ☒ istifadəsi zərərli məhsullara qadağa qoymaq
- ☐ yerli məhsulları stimullaşdırmaq

598 Aksiz vergisinə cəlb edilən məhsul növləri:

- ☐ kənd təsərrüfatına
- ☐ qida məhsullarına
- ☐ bütün istehlak məhsullarına
- ☒ siqaret, spirtli içkilərə
- ☐ yüngül sənaye məhsullarına

599 İdxal-ixrac əməliyyatlarını stimullaşdırmaq məqsədilə hansı strategiyalardan istifadə olunur?

- ☐ az tapılan mallar bazarının doldurulması
- ☐ proteksionist, sərbəst ticarət
- ☐ sərbəst ticarət
- ☒ məhdudiyyət
- ☐ ixrac yönümlü istehsal

600 İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin əsas aləti

- ☐ daxili ticarət
- ☐ miqrasiya
- ☐ sosial
- ☒ vergi
- ☐ xarici ticarət

601 Vergi

- ☐ ictimai münasibətlər sistemi
- ☐ cəmiyyətdə iqtisadi münasibətlər sferası
- ☐ dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin formalaşması
- ☒ dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin mühüm hissəsi
- ☐ iqtisadi münasibətlər sistemi

602 Dövlət quruluşunun inkişafı və dəyişdirilməsi

- ☐ istehsal xərclərinin azaldılmasına səbəb olmur
- ☐ həmişə xərclərin azaldılması ilə müşayiət olunur
- ☐ həmişə vergi sisteminin dəyişdirilməsi ilə müşayiət olunmur
- ☒ həmişə vergi sisteminin dəyişməsi ilə müşayiət olunur
- ☐ istehsal xərclərinin azaldılmasına səbəb olur

603 Büdcənin formalaşmasının əsas səbəbidir

- ☐ mənfəətdən ödəmələr
- ☐ yalnız ödəmələr
- ☐ yalnız vergilər
- ☒ vergi yığımları və ödəmələr

☐ gömrük yığımları

604 Büdcənin gəlir hissəsi növbəti göstəricilərdən asılıdır:

- ☐ qanunvericilikdən
- ☐ ölkənin vergi sistemi
- ☐ vergi bazasının artımı
- ☒ vergi bazasının artımı, ölkənin vergi sistemi, dövlət vergi xidmətinin effektiv təşkili
- ☐ dövlət vergi xidmətinin effektiv təşkili

605 Vergi qanunvericiliyi müəyyən edir

- ☐ taarifləri
- ☐ rüsumları
- ☐ vergiləri
- ☒ rüsumları və digər vacib ödəmələri
- ☐ vergi sistemi quruculuğu prinsiplərini

606 «Digər ödəmələr» dedikdə, dövlət büdcədən kənar fondlarına ödəmələr başa düşülür

- ☐ Yol və ərazi fondları
- ☐ Məşğulluq fondu
- ☐ Tibbi sığorta fondu
- ☒ Pensiya fondu, tibbi sığorta fondu
- ☐ Sosial sığorta fondu

607 Vergi tutulan obyektlərə aiddir:

- ☒ gəlirlər (mənfəət, müəyyən malların dəyəri
- ☐ qiymətli kağızlarla əməliyyat və təbii ehtiyatlardan istifadə
- ☐ vergi ödəyənlərin ayrı-ayrı fəaliyyət növləri
- ☐ iş və xidmətlər, digər obyektlər
- ☐ hüquqi və fiziki şəxslərin əmlakı və digər obyektlər

608 Nəzərdə tutulur ki, eyni obyekt cəlb oluna bilər

- ☐ vergilərə
- ☐ bir fəaliyyət növü bir neçə dəfə

- ☐ vergi ödənilən müxtəlif dövrlərdə ayrı-ayrı fəaliyyət növləri bir dəfə
- ☒ eyni fəaliyyət növü vergi ödənilən dövrdə bir dəfə
- ☐ ayrı-ayrı fəaliyyət növləri bir neçə dəfə

609 Qanunvericiliklə müəyyən olunmuş qaydada vergidə müəyyən güzəştlər ola bilər

- ☐ vergi dərəcələrinin aşağı olması
- ☐ vergi obyekt elementlərinin müəyyən həddi aşmaması
- ☐ vergi obyektinin maksimum olması
- ☒ vergi obyektinin minimum olması
- ☐ müəyyən kateqoriyadan olan ödəyicilərin olması

610 Vergi ödəyicilərinin vəzifəsidir

- ☐ yalnız maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı vergi orqanlarına təqdim etmək
- ☐ vergi orqanlarına lazımi sənədləri təqdim etmək
- ☐ maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı
- ☒ mühasibat uçotu aparmaq, maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı
- ☐ vergi orqanlarının yoxlaması nəticəsində qeyd olunan məbləğin mühasibatlıqda hesabatını aparmaq və düzəliş etmək

611 «Azərbaycan Respublikasında vergi sisteminin əsasları haqqında» qanunda müəssisə, təşkilat və fiziki şəxslər haqqında üç səviyyəli sistem müəyyənləşdirilmişdir

- ☐ aksizlər
- ☐ muxtar respublika və vilayət vergiləri
- ☐ dövlət vergisi
- ☒ dövlət vergisi, muxtar respublika və vilayət vergiləri, yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi
- ☐ yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi

612 Aksizlər, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, büdcələr arasında asılı olaraq bölünür

- ☐ regionların sabitliyindən
- ☐ ayrı-ayrı ərazilərin maliyyə vəziyyəti və onun həcmindən
- ☐ vəziyyətdən, yəni ayrı-ayrı ərazilərin maliyyə imkanlarından və faiz hesablamalarından
- ☒ ayrı-ayrı ərazilərin maliyyə imkanları və faiz hesablamalarının dəyişməsinə
- ☐ regionların inkişafından

613 Dövlət büdcəsinin formalaşmasında normativlər təsdiq olunur

- ☐ 3 illik
- ☐ hər rüb
- ☐ hər ay
- ☒ illik
- ☐ 5 illik

614 O vergilər regional vergilər adların ki, fiziki şəxslərin əmlakının hissəsi yerli büdcəyə yönəldilir

- ☐ 0.8
- ☐ 1/3 hissə
- ☐ 2/3 hissə
- ☒ yarısı
- ☐ 0.6

615 Vergi bir neçə əlamətlər üzrə təsnifləşdirilə bilər ki, vergi tutumunun subyektinə görə təsnifləşdirilir

- ☐ ixracdan vergilər
- ☐ idxaldan vergilər
- ☐ gəlirdən vergilər
- ☒ hüquqi və fiziki şəxslərdən vergilər
- ☐ vərəsəlik və ya bağışlamadan vergilər

616 Vergi tutumunun obyektinə görə vergi təsnifləşdirilə bilər

- ☐ idxaldan vergilər
- ☐ vərəsəlik vergilər
- ☐ bağışlamadan vergilər
- ☒ əmlakdan vergilər
- ☐ gəlirdən vergilər

617 Formalaşma mexanizminə görə verginin təsnifatı

- ☐ vərəsəlik və bağışlamadan vergilər
- ☐ dolayı vergilər
- ☐ birbaşa vergilər
- ☒ birbaşa və dolayı vergilər
- ☐ idxaldan vergilər

618 Cəlb olunma mənbəyinə görə vergilərin təsnifatı

- ☐ vərəsə və bağışlamadan vergilər
- ☐ dividenddən vergilər
- ☐ əmək haqqından vergilər
- ☒ əmək haqqından vergilər, dividenddən vergilər, resurs ödəmələri
- ☐ resurs ödəmələri

619 Hüquqi şəxslər üçün verginin növü

- ☐ aksiz
- ☐ lisenziya yığımları
- ☐ birja yığımları
- ☒ torpaq vergisi
- ☐ reklam işlərinə görə vergi

620 Vergi fəaliyyətinin hüquqi tərəfi öz əksini tapır:

- ☐ büdcədə
- ☐ konstitusiyada
- ☐ əsas qanunda
- ☐ mülki məcəllədə
- ☒ vergi məcəlləsində

621 Riskin xarakterik xüsusiyyətləri:

- ☐ uğurun gözlənilməsi
- ☐ gözlənilməzlik
- ☐ konkretlik
- ☒ qeyri-müəyyənlik
- ☐ inamsızlıq

622 Riskin azaldılmasının əsas vasitəsi

- ☐ gəlirin artması
- ☐ yarana biləcək problemin dərinədən öyrənilməsi
- ☐ layihənin işlənməsinə səriştəli tərəfdaşların və məsləhətçilərin cəlb edilməsi
- ☒ bazar konyukturunun inkişaf meyllərini proqnozlaşdırmaq, hər hansı mal və xidmətlərə tələbi müəyyən etmək

☐ layihə iştirakçıları arasında riski bölmək

623 Risklər əsas növlərə bölünür:

- ☐ bazar
- ☐ kommersiya
- ☐ investisiya
- ☒ istehsal
- ☐ maliyyə (kredit)

624 Riskin sığortalanmasından asılı olaraq icra olunan layihələrin həyata keçirilməsində riskin tipləri vardır

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0

625 Özünü sığortalama o halda məqsədyönlüdür ki

- ☐ itgilər qorunur
- ☐ itkinin baş vermə ehtimalı həddən artıq azdır
- ☐ sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil
- ☒ sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil, itkinin baş vermə ehtimalı həddən artıq azdır, firma böyük həcmdə eyni tipli əmlaka malikdir
- ☐ firma böyük həcmdə eyni tipli əmlaka malikdir

626 Sahibkarlıq və kommersiya riskinin əhəmiyyətli dərəcədə azaldılmasının üsuludur

- ☐ biznes planın hazırlanması
- ☐ proqnozlaşdırma
- ☐ biznes – planın dəqiq işlənməsi
- ☒ biznes – planın dəqiq işlənməsi, proqnozlaşdırma
- ☐ biznes – planın təsdiq olunması

627 Qərar qəbul edilərkən riskin olmaması üçün sahibkar və kommersant nəzərə almalıdır

- ☐ xüsusi amilləri

- ☐ subyektiv amilləri
- ☐ obyektiv amilləri
- ☒ obyektiv amilləri, subyektiv amilləri
- ☐ sosial amilləri

628 Qərar qəbul edən şəxs riskdən qorunmaq üçün fərdi xüsusiyyətlərə malik olmalıdır

- ☐ eqoizm
- ☐ həyəcanın səviyyəsi
- ☐ sərbəstlik
- ☒ düşüncə tərzinin orijinal olması
- ☐ aqressivlik

629 Risklə bağlı olan bəzi hallar:

- ☐ əzmkarlıq
- ☐ avantürizm
- ☐ sığortalanmaq
- ☒ sığortalanmaq, avantürizm
- ☐ yalnız sığortalanmaq

630 Sığortalanarkən riskin səviyyəsi

- ☐ minimum olur
- ☐ maksimum həddə çatır
- ☐ artır
- ☒ sıfıra bərabərdir
- ☐ tədricən artır

631 Məsələnin optimal həlli üçün olmalıdır

- ☐ layihənin nəticələrinin əldə olunmasını təmin etmək
- ☐ növbəti iş üçün əlverişli və gərəkli olmaq
- ☐ satış şərtlərini razılaşdırmaq
- ☒ istehsal şərtlərini razılaşdırmaq
- ☐ riskin aşağı həddini təmin etmək

632 Sığortanın ən çox işlənən növləri:

- ☐ avtomobil sığortası
- ☐ tikintidə işçilərin sığortalanması
- ☐ yanğından sığorta
- ☒ əmlakın və bədbəxt hadisələrdən sığortalanma
- ☐ kommersiya və təsərrüfat risklərindən sığortalanma

633 Risklərə nəzarət firmaları:

- ☐ itkilərin qarşısını almaq
- ☒ riskdən qaçmaq
- ☐ risk haqqında xəbər vermək
- ☐ itkiləri minimuma endirmək
- ☐ riski sığortalamaq

634 Gömrük rüsumları formalaşdırır:

- ☐ tədiyə balansını
- ☐ rayon büdcəsini
- ☐ yerli büdcəni
- ☒ dövlət büdcəsini
- ☐ bələdiyyə büdcəsini

635 Reklam agentliklərinin seçilməsi meyarları

- ☐ integrativ əlaqələr
- ☐ marketinq konsepsiyası
- ☐ satış konsepsiyası
- ☒ inkişaf, təcrübə
- ☐ işçi qüvvəsinin peşəkarlıq səviyyəsi

636 Maliyyələşmə mənbələrinə görə reklamın təsnifatı

- ☐ şəquli
- ☒ ümummilli, yerli, kooperativ
- ☐ yerli, müştərək
- ☐ kooperativ
- ☐ üfqi və şəquli

637 Reklamın informasiya vasitələrinə hansılar aiddir?

- ☐ jurnal
- ☐ birbaşa poçtla göndərmə
- ☐ internet
- ☒ qəzet, TV
- ☐ radio, jurnal

638 «Reklam» sözü hansı dildə yaranmışdır?

- ☐ italyan
- ☐ rus
- ☐ yunan
- ☒ latın
- ☐ alman

639 Çoxları belə hesab edir ki, reklam...

- ☐ ticarətin bir növüdür
- ☐ yalnız incəsənətdir
- ☐ yalnız biznesdir
- ☒ öz növbəsində həm biznes, həm də incəsənətdir
- ☐ yaradıcılıq işidir

640 Reklamın təsiri nəticəsində bazar...

- ☐ qorunur
- ☐ müxtəlif zövqlü insanlar üçün əlverişli olur
- ☐ daha aydın olur
- ☒ pul gəlirləri müxtəlif olan alıcılar üçün əlverişli olur
- ☐ eyni zövqlü və eyni imkanlı alıcılar üçün əlverişsiz olur

641 Müasir dövrdə reklam fəaliyyətinin fəallaşması və yüksəlməsi üçün əsas tədbirlər mərhələsidir

- ☐ marketing yanaşmanın tətbiqi
- ☐ müasir reklam-qrafik məsələlərin, yüksək bədii işlərin hazırlanması
- ☐ unifikasiya edilmiş işlərin hazırlanması
- ☒ reklama daha çox ehtiyacı olan malların müəyyən edilməsi

- ☐ reklam məhsullarının hazırlanması üçün müəssisənin firma üslubunun yaradılması

642 Reklamçıların əsas funksiyasıdır:

- ☐ ilkin materialların hazırlanması
☐ seçilmiş obyektin reklam edilməsi xüsusiyyətlərinin müəyyən edilməsi
☐ informasiyanın reklam agentliyinə verilməsi
☒ reklam obyektinin müəyyən edilməsi
☐ reklam xərclərinin planlaşdırılması

643 Reklam agentliyi əsas funksiyaları yerinə yetirməyi öz üzərinə götürür

- ☐ tipografiya, studiya, reklam kombinatları, ştatdankənar mütəxəssislərlə əməkdaşlıq
☐ sifarişlərin reklam verənlərdən qəbul edilib reklam məhsulunun hazırlanması
☐ hesabatların tərtibatı
☒ KİV-lə əlaqələrin qurulması
☐ hesabatların hazırlanması

644 ABŞ-da televiziya reklamının 1 dəqiqəsi təqribən min dollardır

- ☐ 40.0
☐ 150.0
☐ 200.0
☒ 100.0
☐ 50.0

645 Rusiyada mərkəzi televiziya reklamının 1 dəqiqəsi təqribən min dollar civarındadır

- ☐ 4-45
☐ 2-30
☐ 1-20
☒ 6-35
☐ 3-40

646 İnformasiyanın qəbulundan asılı olaraq müxtəlif mənbələr mövcuddur:

- ☐ köməkçi
☐ əmr

- ☒ analitik
- ☐ statistik
- ☐ normativ

647 Audit xidmətlərinin növləri:

- ☐ məsləhət xidməti, mühasibat heyətinin öyrədilməsi
- ☐ mühasibat-maliyyə hesabatının tərtibi
- ☐ smetanın tərtibi
- ☒ uçotun aparılması
- ☐ mövcud uçot sisteminin təkmilləşdirilməsi

648 Auditin növləri:

- ☐ pul məsrəflərinin auditi
- ☐ əsas vəsaitlər, qeyri-maddi aktivlər və istehsal ehtiyatlarının auditi
- ☐ pul sənədlərinin auditi
- ☒ təsis sənədlərinin, nizamnamə kapitalının uçotunun auditi
- ☐ istehsal müəssisələri və hazır məhsul satışının auditi

649 Auditorun başlıca məqsədi:

- ☐ maliyyə nəticələrinin uçotunu aparmaq
- ☐ müəssisənin ümumi fəaliyyətinə nəzarət etmək
- ☐ müəssisələrin fəaliyyətinə maliyyə nəzarəti aparmaq
- ☒ auditasiya olunan obyekt haqqında real və dəqiq məlumatlar əldə etmək
- ☐ hesablama aparmaq

650 Əsas audit növləri hansılardır?

- ☐ daxili
- ☐ məcburi
- ☐ daxili, transmilli
- ☒ xarici, daxili, transmilli, məcburi, təşəbbüskar
- ☐ transmilli

651 Fəaliyyət xarakterinə görə auditor firmalarının hansı növləri var?

- ☐ daxili
- ☐ məcburi, universal
- ☐ daxili, xarici
- ☒ universal, ixtisaslaşmış
- ☐ təşəbbüskar, daxili

652 Auditorun etik normalarına hansı xüsusiyyətlər aiddir?

- ☐ prinsipiallıq
- ☐ xoşməramlılıq
- ☐ subyektivlik
- ☒ səriştəlilik
- ☐ obyektivlik

653 Qədim Çin yazılarında göstərilir ki, eramızdan ... il əvvəl baş audit vəzifələri fəaliyyət göstərmişdir

- ☐ 500.0
- ☐ 800.0
- ☐ 900.0
- ☒ 700.0
- ☐ 600.0

654 ... ildən başlayaraq Çində dövlət nəzarəti yaradılmışdır

- ☐ 1960.0
- ☐ 1948.0
- ☐ 1941.0
- ☒ 1949.0
- ☐ 1950.0

655 Eramızdan ... əsr əvvəl Roma bank işçiləri nəzarət orqanlarını yaratmışdır

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 6.0

656 Bizim eranın ... əsrində ikili mühasibat yazıları meydana gəlmişdir

- ☐ 15.0
- ☐ 11.0
- ☐ 10.0
- ☒ 14.0
- ☐ 16.0

657 Ümumdünya bankı ... ildə Ali Audit təşkilatı «Maliyyə hesabatları, audit və uçot üzrə rəhbərlik» müəssisəsinin təsis etmişdir

- ☐ 1997.0
- ☐ 1992.0
- ☐ 1991.0
- ☒ 1995.0
- ☐ 1996.0

658 Konsaltinq təşkilatlarının əsas funksiyaları:

- ☐ reklamın qiymətləndirilməsi
- ☐ innovasiyanın idarə edilməsi
- ☐ marketinq
- ☒ menecment
- ☐ məhsulların rəqabətə davamlılığı

659 Konsaltinqin növləri hansılardır?

- ☐ tədris
- ☐ proses
- ☐ injiniring
- ☒ ekspert
- ☐ öyrədici

660 Konsaltinq xidməti növləri hansılar?

- ☐ istehsal texnologiyası
- ☐ maliyyə işləri üzrə idarəetmə
- ☐ informasiya texnologiyası
- ☒ ümumi idarəetmə

☐ kadrların idarə edilməsi

661 Konsaltinq fəaliyyətinin həyata keçirilməsi mexanizmi

- ☐ nəticə
- ☐ fəaliyyətin planlaşdırılması
- ☐ gəlirlilik
- ☒ hazırlıq
- ☐ tətbiq

662 İlk dəfə idarəetmə üzrə ixtisaslaşdırılmış konsaltinq şirkəti ... əsrdə yaradılmışdır

- ☐ XIV
- ☐ XVII
- ☐ XVI
- ☒ XIX
- ☐ XVIII

663 Konsaltinq nədir?

- ☐ yalnız incəsənət
- ☐ incəsənət
- ☐ elm
- ☒ elm və incəsənət
- ☐ yalnız elm

664 Təcrübədə məsləhətçidir

- ☐ ekspert məsləhətçi
- ☐ yalnız daxili məsləhətçi
- ☐ yalnız xarici məsləhətçi
- ☒ daxili və xarici məsləhətçilər
- ☐ xüsusi məsləhətçi

665 Avropada məlumat-göstərici məsləhətçilər 8 əsas qrup üzrə ... növdə xidmət göstərir

- ☐ 40.0
- ☐ 60.0

- ☐ 90.0
- ☒ 84.0
- ☐ 70.0

666 Təcrübədə son illər yeni konsaltinq xidməti növləri yaranmışdır

- ☐ yeni kommunikasiyaların işlənməsində
- ☐ müasir texnologiyaların işlənməsi və tətbiqi sahəsində
- ☐ sosial monitorinqdə
- ☒ injiniring sahəsində
- ☐ iqtisadi monitorinqdə

667 Mütəxəssis-məsləhətçi funksiyasının yerinə yetirilməsi çərçivəsində yeni işlər görülür

- ☐ konkret tapşırıqların bütün aspektlər üzrə düzgün qoyulması
- ☐ konkret variantların tapılması üzrə diaqnostik işlər
- ☐ eksperiment
- ☒ maddi problemlər üzrə məsələlərlə tanışlıq
- ☐ təcrübə sahəsində vərdişlərin bölüşdürülməsi

668 Müştəri vəziyyətdən asılı olaraq məsləhətçidən xahiş edə bilər

- ☐ kreditin alınmasına təsir
- ☐ hazırkı vəziyyətin dəyişdirilməsi
- ☐ vəziyyətin düzəldilməsi
- ☒ vəziyyətin düzəldilməsi, hazırkı vəziyyətin dəyişdirilməsi, tamamilə yeni vəziyyətin yaradılması
- ☐ tamamilə yeni vəziyyətin yaradılması

669 Tapşırığın təkmilləşdirilməsinə aiddir:

- ☐ demokratik
- ☐ yalnız istehsala nəzarət üçün elementlər
- ☐ yalnız təsərrüfat fəaliyyəti üçün idarəetmə elementləri
- ☒ idarəetmə elementləri, təsərrüfat fəaliyyətinin təhlili metodları, xərclərin səviyyəsinə nəzarət və mühasibat uçotunun təşkili
- ☐ inzibati metodlar

670 Potensial çətinliklərin yarandığı hallarda məsləhətçi uğurlu kompaniyalara müraciət edə bilər

- ☐ xarici tərəfdaşlarla birgə müəssisələrin yaradılmasında
- ☐ müştəri üçün yeni xidmətlərin keyfiyyətinin artırılması üçün
- ☐ servis xidmətləri üçün
- ☒ biznesin yeni fəaliyyət sahələrinin tapılması üçün
- ☐ insanların motivasiyasında eksperimentlərin aparılması üçün

671 Azad iqtisadi zonaların yaradılmasının məqsədi:

- ☒ ölkədə iqtisadi mühiti formalaşdırmaq
- ☐ ölkədə xüsusi rejim yaratmaq
- ☐ gömrük nəzarətini sadələşdirmək
- ☐ xüsusi fəaliyyət göstərən sahələri yaratmaq
- ☐ struktur islahatları aparmaq

672 Azad iqtisadi zonalar ... əsrin ikinci yarısından başlayaraq beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz hissəsinə çevrilmişdir

- ☐ XII
- ☐ XIX
- ☐ X
- ☒ XX
- ☐ XVIII

673 Kvota konvensiyasına görə azad iqtisadi zonalar ... ildən sonra bir çox ölkələrdə geniş inkişaf etməyə başlamışdır

- ☐ 1975.0
- ☐ 1989.0
- ☐ 1898.0
- ☒ 1973.0
- ☐ 1981.0

674 Azad iqtisadi zonaların yaradılmasında əsas şərtidir:

- ☐ işçi qüvvəsinin ixtisaslaşmasının yüksəlməsi
- ☐ texnologiyalar
- ☐ mütərəqqi metodlar
- ☒ xarici kapitalın cəlb edilməsi
- ☐ sənayenin müasirləşməsi

675 Azad iqtisadi zonalar yaradılarkən ... məsələ həll olunmalıdır

- ☐ 2.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 6.0

676 Azad iqtisadi zonaların yaradılmasında qarşıda duran əsas məsələdir

- ☐ ixrac əməliyyatlarının stimullaşdırılması
- ☐ yeni təsərrüfatçılıq metodlarının yaradılması
- ☐ məşğulluğun artması
- ☒ məşğulluğun artması, yeni təsərrüfatçılıq metodlarının yaradılması, idxal-ixrac əməliyyatlarının stimullaşdırılması
- ☐ idxal-ixrac əməliyyatlarının stimullaşdırılması

677 Azad iqtisadi zonaların yaradılmasında ... əsrdən başlayaraq sərbəst gömrük zonaları fəaliyyətə başlamışdır

- ☐ 14-15
- ☐ 16-17
- ☐ 15-16
- ☒ 17-18
- ☐ 18-19

678 Azad iqtisadi zonaların təşkilati-funksional quruluşu

- ☐ direktorlar şurası təsdiq edir
- ☐ kifayət qədər yekcins
- ☐ yekcins
- ☒ kifayət qədər fərqli
- ☐ sahibkarlar tərəfindən yaradılır

679 Sərbəst gömrük zonaları bu ölkələrdə daha çox inkişaf etmişdir

- ☐ Asiya ölkələrində
- ☐ şimal ölkələrində
- ☐ inkişaf etməkdə olan ölkələrdə
- ☒ sənayecə inkişaf etmiş ölkələrdə

☐ Afrika ölkələrində

680 Azad iqtisadi zonaların təsnifləşdirilməsində mərkəzi yer tutur

- ☐ elmi-tədqiqat işləri
- ☐ nəqliyyat
- ☐ kənd təsərrüfatı
- ☒ sənaye emalı zonaları
- ☐ tikinti zonaları

681 Azad ticarət zonalar bu ölkədə daha çox geniş inkişaf etmişdir

- ☐ Azərbaycan=
- ☐ Almaniya
- ☐ Fransa
- ☒ ABŞ
- ☐ Rusiya

682 Texnoparklar daha çox yaradılmışdır

- ☐ Azərbaycanda
- ☐ ABŞ, Yaponiya və Rusiyada
- ☐ Almaniya və Avstriyada
- ☒ ABŞ, Yaponiya və Çində
- ☐ Çin və Türkiyədə

683 XX əsrin 80-ci illərindən başlayaraq elmi parkların yaradılmasına başlanmışdır

- ☐ Azərbaycanda
- ☐ Koreya və Yaponiya
- ☐ Almaniya və Avstriya
- ☒ Hindistan, Malaziya, Tailand və s.
- ☐ Çin və Türkiyə

684 XX əsrin 90-cı illərində dünyada ... mindən artıq elmi parklar fəaliyyətdə olmuşdur

- ☐ 5.0
- ☐ 1.0

- ☐ 2.0
☐ 3.0
☒ 7.0

685 Hazırkı dövrdə dünyada ... offşor mərkəzləri fəaliyyət göstərir

- ☐ 250.0
☐ 100.0
☐ 200.0
☒ 300.0
☐ 150.0

686 Offşor mərkəzlərinin arasında maliyyə limanlarının sayı təqribən ...

- ☐ 50.0
☐ 75.0
☐ 80.0
☒ 70.0
☐ 60.0

687 Qaydaya görə offşor biznesi mərkəzləşdirir

- ☐ trast fəaliyyətində bütün idxal əməliyyatlarında konsaltinq xidmətlərini
☐ dəniz gəmiçiliyini
☐ trast fəaliyyətində bütün ixrac əməliyyatlarında konsaltinq xidmətlərini
☒ bank və sığorta işlərini
☐ daşınmaz əmlakla əməliyyatlarını

688 Offşor zonalarının fəaliyyətini mütəxəssislər qiymətləndirir

- ☐ kafi
☐ müsbət
☐ birmənalı
☒ müxtəlif fikirlər mövcuddur
☐ ikili

689 Güzəştlər əsasən ... qruplara bölünür

- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 2.0
- ☐ 3.0